

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ**

**MAGİSTRATURA MƏRKƏZİ**

*Əlyazması hüququnda*

**Rəsulova Ülkər Cavid qızının  
(MAGİSTRANTIN A.S.A)**

**“Kişi model ayaqqabılarının istehsalında istifadə edilən xam materialların  
hazır məmulatların istehlak xassələrinə təsirinin ekspertizası” mövzusunda**

**MAGİSTR DİSSERTASIYASI**

**İstiqamətin şifri və adı: 060644**

**İstehlak mallarının ekspertizası və  
marketinqi**

**İxtisaslaşma:**

**Qeyri-ərzaq məhsullarının ekspertizası  
və marketinqi**

**Elmi rəhbəri:**

**Magistr rəhbərinin programı**

**Dos.t.e.n.N.N.Həsənov**

**Dos.t.e.n.N.N.Həsənov**

**Kafedra müdürü**

**prof.Ə.P.Həsənov**

**BAKİ - 2018**

## **PLAN**

Giriş.....	3
------------	---

### **I FƏSİL ƏDƏBİYYAT İCMALI**

I.1.Ayaqqabı istehsalında istifadə edilən gön materiallarının keyfiyyətinə qoyulan istehlak tələbləri.....	6
I.2.Ayaqqabı təyinatlı gön materiallarının keyfiyyətini formalasdırıamillər.....	11

I.3.Ayaqqabı təyinatlı gönlərin keyfiyyət göstəricilərinin xarakteristikası.	25
--	----

### **II FƏSİL TƏDQİQAT ÜÇÜN METODİKA VƏ OBYEKTİN SEMƏSİ**

II.1.Ayaqqabı təyinatlı gönlərin fiziki-mexaniki xassələrinin təyini metodları.....	31
---	----

II.2.Tədqiqat üçün gön nümunələrinin seçilməsi metodikasının riyazi-statistik prinsipləri.....	41
--	----

### **III FƏSİL MODEL AYAQQABILARI İSTEHSALINDA İSTİFADƏ EDİLƏN GÖN MATERİALLARININ BƏZİ FİZİKİ-MEXANİKİ XASSƏLƏRİNİN TƏDQİQİ**

III.1.Gön materiallarının istilik, hava və buخار keçirilməsinin qiymətləndirilməsi.....	44
---	----

III.2.Ayaqqabı gönlərinin deformasiya xassələrinin qiymətləndirilməsi..	54
---	----

III.3.Gönün dərtilması zamanı uzanmaya qarşı davamlılığının qiymətləndirilməsi.....	59
---	----

III.4.Təbii gönlərin geyilməyə qarşı davamlılığı ilə istiliyə qarşı davamlılığı arasındaki əlaqənin təhlili.....	64
--	----

III.5.Rütubətin, aşılanmanın növünün, gönlərin doldurulmasının və yaqlanmasının sürtünməyə qarşı davamlılığının təhlili.....	71
--	----

NƏTİCƏ VƏ TƏKLİFLƏR.....	77
--------------------------	----

ƏDƏBİYYAT.....	80
----------------	----

## GİRİŞ

Məlum olduğu kimi təbii quruluşa malik olan materiallardan birisi də gün materialları sayılır ki, ta qədim zamanlardan bu günədək geyim-ayaqqabı mallarının istehsalında qiymətli materiallardandır. Bu məqsədlə çoxlu növdə heyvan dərilərindən istifadə edilir. Heyvan dərilərinin bəzi növləri gün istehsalına yaramadığı üçün belə dərilər xəz yarımfabrikatlarının istehsalında qiymətli xammal sayılır. Hazır məmulatların o cümlədən ayaqqabı növlərinin keyfiyyəti birinci növbədə onun hazırlanmasına sərf edilən xammal növlərindən və yekun etibarı ilə isə gün yarımfabrikatlarının xassələrindən çox asılıdır. Burada dərilərin heyvan bədənindən soyulmasının, konservləşdirilməsinin, tədarükünün, ilkin emalının və aşılanmaya hazırlıq əməliyyatlarının, habelə son olaraq aşılanması proseslərinin həllədici rolü vardır. Vaxtilə heyvan dərilərindən xam halda istifadə edildiyi üçün qədim insanlar üsullar axtarmışlar və nəhayət xam dərilərinin emalı texnologiyasını kustar vəziyyətində nail olmuşlar. Bu tərəfdə gün emalı ilə məşğul olan sənətkarlar arayıb-axtarıb aşılıyıcı maddələrin aşkar edilməsinə sahib olmuşlar ki, bunların da ilk növü zəy adlanan xrom duzunun turşulu növü sayılmışdır. Sonralar bir neçə bitki növlərinin maddəsindən, xüsusilə tanid adlanan maddəsindən aşılıyıcı maddə kimi istifadə edilməsinə nail olmuşlar. Belə bitki növlərinə rol söyüdü ağacı, palid ağacı və digərləri aiddir. Təxminən XIX əsrin ortalarından başlayaraq gün istehsali get gedə kustar vəziyyətindən iri istehsal gücünə malik olan gün zavodları və yeni texnologiya ilə əvəz olunmağa başladı. Bu sahəd kimya aliminin inkişafə həllədici əhəmiyyətə malik oldu. Beləki, kimya elminin inkişafı təbii aşılıyıcı maddələrlə yanaşı yeni növ elementin aşılıyıcılarını, bəzək verici maddələrin, yağlı aşılıyıcıların və s. istehsalına gətirib çıxartdı. Digər zavodlarda ən müasir texniki avadanlıqların, avtomatik idarəedici sistemlərin tətbiqi demək olar ki, dünya gün sənayesinin yeni nailiyyətlərindən hesab edilir. Artıq bütün ölkələrin əksəriyyətində elmi-tədqiqat institutları, təcrübə laboratoriyaları, tədris

mərkəzləri fəaliyyət göstərirlər ki, bunlar alınan müsbət yeniliklərin istehsala tətbiqinə yardımçı olurlar. Bu sahə üzrə tədris müəssisələrində kadrların hazırlanması prosesləri davam etdirilməkdədir. Təsadüfi deyildir ki, keşmi. SSRİ məkanımıza gön-ayaqqabı sahəsi üzrə bir çox görkəmli alımlar məşğul olmuşlar, sanballı əsəsrlər yazmışlar. Ən yeni texnologiyaların istehsala tətbiq edilməsinə nail olmuşlar, yeni-yeni zavod və fabriklərin tikilib istifadəyə verilməsində öz elmi düşüncələrini sərf etmişlər. O cəmlədən məlumatlardan göründüyü kimi bizim respublikamızda da bir neçə gön istehsal edən zavodlar, ayaqqabı fabrikləri, ayaqqabı modelləri evləri fəaliyyət göstərmişdir.

Gön emalı sahəsində də son dövrlərdə böyük irəliləyişlər əldə edilmişdir. Beləki əvvəlki illərdə istehsal edilən gön yarımfabrikatlarından fərqli yeni növ, yüksək istehlak xassələrinə malik olan gön yarımfabrikatları istehsal edilir. Odur ki, texniki tərəqqinin inkişafı artıq XXI əsrədə gön emalı texnologiyasında böyük irəliləyişlərə şərait yaratmışdır. Hal-hazırda təbii gön emalı prosesində istifadə edilən istehsal mərhələsini 2 qrup mərhələyə bölürlər. Bunlardan bir qrupu kimyəvi və fiziki-kimyəvi prosesləri əhatə edir, digər bir qrup isə bilavasitə mexaniki proseslərə aiddir. Birinci halda gön istehsalı üçün istifadə edilən xammalın quruluşu və kimyəvi tərkibinin tamamilə dəyişdirilməsi prosesi baş verir. Deməli, alınan yarımfabrikatın keyfiyyətinin formalaşdırılması üçü tətbiq olunan bütün proseslər haqqında dərin elmi və təcrübəvi bilik tələb olunur. Buna görə də gön istehsalı ilə məşğul olan təcrübəli və yüksək biliyə malik olan şəxslər gönün emalını texnologiya elminin bir hissəsi kimi qiymətləndirirlər. Bu da məlumdur ki, hazır məmulatların, o cümlədən gön ayaqqabılarının istehlak xassələri onun istehsalına sərf edilən xammalın növündən, onun tədarükü və saxlanılmasının səviyyəsindən habelə xammalın emalı keyfiyyətindən əsaslı surətdə asılılığı vardır. Hər şeydən əvvəl bu problemlərin həllini bacarıqlı mütəxəssislərin, elmi-tədqiqat institutlarının olmasının həllədici rolü vardır. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, təbii göndən hazırlanan

ayaqqabılarının istehlak xassələrinin formalasdırılmasında beynəlxalq standartların tələblərinə cavab verən xammateriallardan istifadə edilmə birinci dərəcəli əhəmiyyətə malikdir.

Hazırkı magistr dissertasiyasında əsas məqsəd ümumiyyətlə ayaqqabı istehsalında istifadə edilən gən materiallarının keyfiyyət göstəricilərinin, keyfiyyətə təsir edən amillərin, model ayaqqabıları istehsalında istifadə edilən təbii gən materiallarının bəzi fiziki-mexaniki xassələrinin tədqiqindən ibarətdir. İnsan təcrübəvi hissəsinin təhlili zamanı standart laboratoriya tədqiqi metodlarından istifadə edilmişdir.

## **I FƏSİL ƏDƏBİYYAT İCMALI**

### **I.1. Ayaqqabı istehsalında istifadə edilən gön materiallarının keyfiyyətinə qoyulan istehlak tələbləri**

Bildiyimiz kimi, hər bir hazır məmulatın istehlak xassələri təhlil edilərkən ilk növbədə onun istehsalına sərf edilən xammal və materialların keyfiyyətinə nəzər yetirmək lazımdır. O cümlədən gön ayaqqabıların keyfiyyətinin formalasdırılmasında gön materiallarının quruluşundan, emalı texnologiyasından, kimyəvi tərkibindən asılılığını elmi cəhətdən aşdırmaq çox vacibdir. Bütövlükdə təbii gönlərin keyfiyyət göstəricilərinin əsası xammalın ilkin emalı texnologiyasında qoyulur. Buna görə də ayaqqabı təyinatlı gönlər kompleks xassə göstəricilərinə malik olur ki, bu da qüvvədə olan standartlarla normallaşdırılır. Standart üzrə ayaqqabıların həm üst və həm də alt detallarınna sərf olunan gönlərin istehlak xassələrini fiziki-mexaniki, kimyəvi, estetik, uzunömürlülük, geyilməyə qarşı davamlılıq kimi xassələr qrupuna ayırməq olar [1].

Təcrübə materiallarından göründüyü kimi gön yarımfabrikatlarının istehlak xassələri xam dərilərin quruluşundan, növündən, qalınlığından, aşılanmasının növündən, son bəzəndirilməsinin keyfiyyətindən çox asılıdır. Gönlərin emalı ərefəsində tətbiq edilən bəzi əməliyyatlar zamanı bəzi xassələr, o cümlədən gönlərin qalınlığı azalır, doldurma prosesi gönlərin qalınlığını artırır və s. Odur ki, gönlərin qalınlığından asılı olaraq gön yarımfabrikatları da ayaqqabı istehsalında hansı qrup detallar üçün istifadə olunmasını aydınlaşdırır. Məsələn, zərif və nazik gön növləri ayaqqabıların üz və astarlıq detalları üçün, qalın gönlər isə ayaqqabıların alt detalları üçün istifadə edilir. Eyni zamandan uşaqların yaşından asılı olaraq hansı qalınlığına malik olan gönlərdən istifadə edilməsi də vacib məsələlərdən sayılır.

Təbii gönlərin vacib istehlak xassələri içərisində məsaməliliyin və sıxlığın həllədici əhəmiyyəti vardır. Bildiyimiz kimi, gön materialları təbii materillar içərisində məsaməli quruluşa malik olan materiallardandır. Ayaqqabı daxilində insan pəncəsinin normal fəaliyyəti üçün gönüñ makro məsamələrin xüsusi rolü vardır. Adətən təcrübəvi olaraq məsaməliliyi faizlə hesablayırlar. Digər tərəfdən də daha çox məsaməsi materiallar da ayaqqabı istehsalında arzu olunmaz materiallar sayıla bilər. Buna görə də ayaqqabı təyinatlı gönlərin məsaməlilik göstəriciləri müvafiq standartlar üzrə normallaşdırılır ki, bu göstərici altlıq üçün istifadə edilən gönlər üçün 25-45%, üz detallara sərf edilən gönlər üçün isə 45-60%-ə bərabər olur. [2]. Bir faktı da qeyd etmək olar ki, ayaqqabı istehsalında istifadə edilən təbii mənşəli gönlərin keçiricilik, xassələri, rütubət çəkməsi, su keçirməsi, istilik keçirməsi, yumşaqlığı, upruqluğu, plastiki xassələri birinci növbədə onların məsaməlilik göstəricilərindən əsaslı surətdə aslidir.

Məlumdur ki, gön ayaqqabılının gigiyenik xassələrinin təmin olunmasında gön materiallarının havakeçirməsi çox əhəmiyyətli xassələrdəndir. Əgər gönüñ məsaməliliyi standart normalarına cavab verirsə deməli bu hal ayaqqabı daxilində normal mikroiqlimin yaradılmasına şərait yaradacaqdır ki, bu da yuxarıda deyildiyi kimi gönüñ məsaməliyindən çox asılıdır. Təcrübəvi olaraq gönüñ məsaməliyini xüsusi cihazla  $1 \text{ sm}^2$  sahədən 1 saat ərzində keçən havanın  $\text{sm}^3$ -lə həcmində görə təyin olunur.

Gönlərin gigiyenik xassələrinin təhlilində sukeçirmənin və nəmçəkmənin də böyük əhəmiyyəti vardır. Qeyd edildiyi kimi təbii gönlər lifli quruluşa malik olan material olduğu üçün o hiqroskopik xassəyə malikdir və rütubətlə, su ilə rastlaşarkən nəm götürür. Bunu isə təcrübəvi olaraq standart laboratoriya məqsədi ilə müəyyən müddət rütubətli şəraitdə saxlanılmış gön nümunəsinin rütubətləşmə səviyyəsinə görə təyin edirlər. Ayaqqabının alt detalı üçün istifadə edilən gönlər daha çox rütubətli, su ilə temasda olduğundan, bunların nəm götürmə dərəcəsi 2 saat ərzində nəmli şəraitdə saxlanıldıqdan sonra standart üzrə

normallaşdırılır. Məsələn, birləşdirilmiş aşilanma üsulu ilə emal edilən altlıq gönlərin nəmçəkməsi 50%-dən çox olmamalıdır. Lakin xrom aşilanması üsulu ilə emal edilən gönlərdə bu göstərici 120%-ə qədər çata bilər [3, 4].

Ayaqqabı istifadə edilərkən müxtəlif mexaniki təsirlərə, o cümlədən dərtilmaya məruz qalır. Ayaqqabı gönlərinin bu xassəsi ən əhəmiyyətli xassələrdən birisi sayılır. Dərtılma nəticəsində gönlər də cırılma halları baş verir ki, bunu da möhkəmlik həddi kimi qiymətləndirirlər. Buna görə də gönlərin dərtılması zamanı möhkəmlik həddinin təyin edilməsi mexaniki xassələrin ən vacibi sayılır. Gönlərin qalınlığından asılı olaraq onların cırılması ərəfəsində möhkəmlik həddi də müxtəlifdir. Burada xammalın növü, aşilanma üsulu, son arayışlandırmanın xarakteri xüsusi rolu vardır. Müəyyən edilmişdir ki, xrom aşilanması üsulu ilə emal edilmiş ayaqqabı gönləri xrom bitki üsulu ilə aşilanın gönlərə nisbətən daha yüksək davamlılıq göstəricisinə malik olur.

Gönlərin fiziki-mexaniki xassələri içərisində uzanma xassəsi də çox əhəmiyyətlidir. Xüsusilə ayaqqabı üzlüyünün formaya salınmasında, qəlibin üzərində dərtilib həcmi formasının yaradılmasında uzanmanın xüsusi rolu vardır. Eyni zamanda ayaqqabı geyinilən zaman ona verilmiş formanın dəyişilməməsində gönün uzanması xassəsi çox vacibdir. Ayaqqabı istehsalında tikiş əməliyyatlarının yerinə yetirilməsi zamanı ayaqqabının üzük detalları üçün istifadə olunan detalların formaya salınması prosesində gönlərin lazıminca dərtilmaması ayaqqabının xarici görkəmini pisləşdirir və nəticədə ayaqqabı deformasiyaya məruz qalır.

Ayaqqabı təyinatlı gönlərin xassələri içərisində upruqluq və qalıq uzanmasının da öz əhəmiyyəti vardır. Uyruqluğun ayaqqabının istifadəsi zamanı ona verilmiş ilkin ölçü və formanın saxlanılmasında xüsusi rolu vardır. Yenə də gönün uzanmasının göstəricisindən söhbət gedərkən burada xammalın növü, emalı texnologiyası, aşlayıcı maddənin miqdarı, istifadə şəraiti və digər amillərdən qeyd etmək vacibdir. Yuxarıda söylənilənlərdən görünür ki, ayaqqabı

üçün tətbiq olunan gön materiallarının uzanma göstəricisi ayaqqabının xarici görünüşünə əsaslı surətdə təsir göstərir ki, bunu da müvafiq normativ texniki sənədlərlə müqayisə edirlər. Bir qayda olaraq standarta görə xrom gönlərinin uzanma göstəricisi 30% və qoyun dərisindən emal edilən üzlük detallar üçün Şevret gönlərininki isə 40%-ə qədər olmalıdır [5].

Məlum olduğu kimi hazır ayaqqabıların xidmət müddətinin tədqiqində gönlərin sürtünməyə qarşı davamlılığı birinci növbədə əsas kimi nəzərdə tutulur. Bu baxımdan daha çox sürtünmənin təsirinə məruz qalan ayaqqabı detalları içərisində alt detallar hesab olunur. Odur ki, alt detalların bu göstəricisi ilə ayaqqabıların uzunömürlülüyü barədə də mühakimə yürütmək elmi cəhətdən əsaslıdır. Gönlətin sürtünməyə qarşı davamlılığı bir neçə amillərdən, o cümlədən xammalın növündən, aşəlanmanın növü və keyfiyyətindən, kimyəvi tərkibindən, qalınlığından, son arayışlandırma əməliyyatlarından və s. çox asılılığı vardır. Bu isə gönlərin mikroquruluşundan çox asılıdır. Beləki hazır gönlərin derma qatı ayrı-ayrı təbəqələrdən ibarətdir və hər bir təbəqənin də sürtünmənin təsirinə əks dayanması eyni deyildir. Odur ki, sürtünməyə qarşı daha müqavimət göstərən təbəqə dermanın orta qatı, az davamlı olanlar isə gönüñ üz və nəhd qatı sayılır. Bu onunla izah edilir ki, gönüñ orta qatı kollogen lif toxunuşlu quruluşa malikdir və belə quruluş istehlak zamanı sürtünmənin təsirinə dah çox müqavimət göstərir. Digər bir faktla da izah etmək bu baxımdan yerinə düşər. Beləki, heyvan dərisi müxtəlif topoqrafiq sahəyə, yəni çəprak, boyun və ətək hissələrə bölünür. Bir qayda olaraq çəprak hissə qaramal dərilərində daha qalın olur ki, burada kollogen lifləri sıx “toxunuşa” malikdir. Lakin böyük və ətək hissələr seyrək quruluşa malik olduğundan sürtünmənin təsirinə nisbətən az davamlı xassəyə malik olur. Bu təbii hal sayılır. Çünkü, gönüñ topoqrafiq sahələrinin belə müxtəlifliyi heyvanın növündən, yaşından və cinsindən, aşəlanma üsulunun növündən, son emalının növü və keyfiyyətindən, tətbiq olunan mexaniki əməliyyatlardan və s. çox asılıdır. Aparılan tədqiqat işlərinin

nəticəsi [6,7] göstərir ki, gönlərin topoqrafiq sahəsi boyunca xassələrin fərqlənməsi ancaq xam dərilərin mikroquruluşundan və qalınlığından asılıdır. Gönlərin emalı ərəfəsində aşılanmanın növü də gönlərin sürtünməyə qarşı davamlılığının izah edilməsində əsaslı sübut da sayıla bilər. Beləki, birləşdirilmiş aşılanma üsulu ayaqqabının alt detalları üçün nisbətən bərk xassəli yarımfabrikatların alınmasına şərait yaratdığından ən çox model ayaqqabıların istehsalında bu aşılanma üsulu ilə alınan gən materiallardan istifadə edilməsi məsləhət görülür. Eyni zamanda alt dərisinin hissəsindən emal edilmiş gən yarımfabrikatları da mikroquruluşça qalın olduğundan model ayaqqabıları istehsalında daha çox istifadə olunan altlıq təyinatlı materiallar sayılır. Ümumiyyətlə, gönlərin sürtünməyə qarşı davamlılıq göstəricilərinin 2 üsulla qiymətləndirmək olar. Birinci üsul ayaqqabının təcrübəvi geyim yolu ilə vaxtaşırı onun qalınlığının azalması ilə və laboratoriya şəraitində xüsusi təyinatlı cihazların köməyi ilə gən nümunəsini sürtünmənin təsirinə məruz qoymaq üsulu ilə qiymətləndirilir. Təcrübəvi geyim üsulu daha çox vaxt və əmək sərf etdiyindən eks-pres üsulu sayılan laboratoriya üsulundan istifadə edilir.

## **I.2. Ayaqqabı təyinatlı gön materiallarının keyfiyyətini formalaşdırın amillər**

Məlum olduğu kimi gön istehsalında əsas xammal müxtəlif növ heyvan dəriləri sayılır. Odur ki, gön istehsalında istifadə olunan xam dərilər aşilanma mərhələsindən keçirildikdən sonra istifadəyə yararlı olan gön yarımfabrikatları vəziyyətinə salınır. Bunun üçün fabrikaya daxil olmuş xammal ilkin hazırlıq əməliyyatlarından keçirildikdən sonra dərinin derma qatı saxlanılmaq şərti ilə epidermis və dərialtı nəhd qatından azad edilərək əsl aşilanma prosesinə verilir ki, nəticədə derma təbəqəsi əvvəlki vəziyyətindən tamamilə fərqlənən yeni xassə göstəricilərinə malik olur.

Deməli, hazır məmulatların istehlak xassələrinə təsir edən ən mühüm obyektiv amillərdən biri gön xammalının istehsal texnologiyasıdır. Ayaqqabının gön xammalı ayaqqabı üçün zəruri olan istehlak xassələrinin bəzilərini gönün istehsalı zamanı qazanır. Ona görə də gönün istehsal əməliyyatlarının standartın tələbinə uyğun aparılmasının çox böyük əhəmiyyəti vardır.

Istehsal şəraitinə görə aşılanmış yarımfabrikatda 65%-ə qədər su qalır. Ancaq bu suyun çıxarılması ilə yarımfabrikata lazımı gön xassəsini vermək olmur və aşılanmış yarımfabrikat da öz növbəsində bir çox əməliyyatlardan keçirilir. Beləliklə, dərinin gönə çevrilməsində tətbiq olunan əməliyyatların sayı 50-ə çatır və əsas etibarilə 3 qrupa bölünür:

- 1) hazırlıq əməliyyatları – bu proseslərin nəticəsində heyvan dərisində tük və mezdra qatı təmizlənir;
- 2) aşılama əməliyyatı – burada lüt dəri aşılıyıcı maddələrlə emal edilir;
- 3) son bəzək əməliyyatları.

Gönün istehsalında ardıcıl olaraq bir sıra əməliyyatlar aparılır. Həmin əməliyyatlar hazırlıq, aşılama və arayışlandırma proseslərindən ibarətdir. Bu əməliyyatların özü də bir neçə mərhələlərdən ibarətdir. Gönün istehsalında

tətbiq edilən hər bir əməliyyat müəyyən məqsəd daşıyır. Ona görə də hər bir əməliyyata qısa şəkildə də olsa xarakteristika vermək lazımlıdır.

Belə ki, hazırlıq əməliyyatında əsas vəzifə dermanı dəridən ayırib, onun mikrostruktura malik olan zülal parçasını aşılama əməliyyatına hazırlamaqdan ibarətdir. Hazırlıq əməliyyatları nəticəsində gün xammalı sayılan dərinin tük, epidermis və birləşdirici toxuma ilə əlaqəsi üzülür. Nəticə etibarı ilə dərinin derma təbəqəsi hazır gün üçün zəruri olan fiziki-mexaniki və digər xassələr qazanır.

Gönün istehsalı üçün aparılan hazırlıq əməliyyatları konservləşdirilmiş dərilərin isladılmasından, tük örtüyündən azad olunmasından, birləşdirici toxumanın rədd edilməsindən, dərinin küldən azad edilməsindən, qalın dərilərin yarıya bölünməsindən, dəriyə elastiliklilik verməsindən, dərinin üz tərəfinin təmizlənməsindən və s. ibarətdir.

Dərilərin isladılmasında əsas vəzifə dərini konservləşdirici maddələrdən, kirdən, qandan təmizləməkdən və onu heyvanın bədənidən soyulduğu vəziyyətə gətirməkdən ibarətdir.

Dərilərin isladılması əməliyyatlarına sərf edilən vaxtı azaltmaq məqsədilə islatma zamanı prosesi sürətləndirici maddələrdən istifadə edilir. Bunun üçün kükürdlü natrium-sulfid, natrium qələvisi və antiseptik kimi maddələr işlədilir.

Onu da göstərmək lazımdır ki, dərinin tükdən tez azad olunması üçün əhəngin sulu məhlulundan, natrium-sulfiddən ( $Na_2S$ ) və qeyri-maddələrdən istifadə edilməsi məqsədə uyğundur. Dərinin dermasının ayrı-ayrı yerlərinin qalınlığı müxtəlif olduğuna və ayaqqabının üzünə işlədilən müxtəlif hissələrin bir qalınlıqda olması lazımlı olduğuna görə tətbiq edilən küllənmiş dərinin qatı aradan kəsilib iki laya ayrılır, bunun yuxarı hissəsinə üz qatı və alt hissəsinə nəhd qatı deyilir. Burada üz qatının hər yeri bir qalınlıqda, nəhd qatı isə qeyri-bərabər qalınlıqda olur. Bu əməliyyatlar xüsusi maşınlarda yerinə yetirilir. Dərinin üz qatı ayaqqabı istehsalı üçün, nəhd qatı isə astar və xırdavat məmulatlarının hazırlanmasında işlədilir.

Dərilərin elastik və yumşaq olması üçün onları yumşaltma əməliyyatından keçirirlər. Lakin yumşaltma əməliyyatı bütün gönlər üçün tətbiq edilmir. Bu əməliyyat yalnız yumşaq ayaqqabılardır, geyim və xirdavat istehsalına işlədilən gönlər üçün tətbiq edilir.

Yumşaltma əməliyyatının nəticəsi hiss üzvləri vasitəsilə yoxlanılır. Tam yumşaldılmış dərilər plastik xassəyə malik olur.

Gönün istehsal əməliyyatlarının mühüm mərhələlərindən biri də aşılama prosesidir. Gönün aşılama əməliyyatları hazır gönlərin və eləcə də ayaqqabılardır istehlak xassələrinə təsir edən ən obyektiv amillərdən biridir. Aşılama zamanı aşılıyıcı maddələrin təsiri nəticəsində dərilər yeni xassələr əldə edərək, dəridən gənə çevrilir. Beləliklə də gün istər xassələrinə görə və istərsə də kimyəvi tərkibcə dəridən köklü surətdə fərqlənir.

Aşılama prosesini qəbul etmiş gönlər təkrar qatlanmaya qarşı müqavimət göstərən, az rütubət çəkən, ölçülərini dəyişməyən, ilkin keyfiyyət göstəricilərini sabit saxlayan olur. Hansı ki, bu xassələr hazır ayaqqabılardır üçün olduqca vacibdir.

Gön sənayesində mineral və süni aşılıyıcı, bitki və yağ aşılıyıcı maddələrdən istifadə edilir.

Gönlərin aşılanmasında xrom, bitki, yağı və birləşdirilmiş aşılama növlərindən istifadə olunur.

Gönün təyinatından və tətbiq sahəsindən asılı olaraq müxtəlif aşılıyıcı maddələrdən və aşılama üsullarından istifadə edilə bilər. Odur ki, ayrı-ayrı aşılama növlərinin bəzi xarakterik xüsusiyyətlərini izah etmək lazımdır [8].

**Xrom aşılaması.** Bu aşılama növündən çoxdan istifadə edilir. Xrom aşılaması bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Xrom aşılaması geniş tətbiq edilən aşılama növü sayılır. Xrom aşılamasında xrom metalının üçvalentli əsas vduzları tətbiq edilir. Xrom metalının aşılama üçün vacib sayılan əsas xassəsi xromla bağlanmış hidroksil qrupunun miqdərindən asılıdır. Aşılama əməliyyatından keçiriləcək dərinin qalınlığından və sıxlığından asılı olaraq

aşılama müddəti də müxtəlif ola bilər. Odur ki, Xrom aşılaması mahiyyətcə dərinin aşilayıcı şirə ilə emalından ibarətdir. Xrom aşılaması əsas məişət təyinatlı ayaqqabıların üz gənləri, geyim, xırda və texniki məqsədlərə işlədilən gənlər üçün tətbiq edilir. Ümumiyyətlə, xrom aşılaması vasitəsilə emal olunmuş gənlər yüksək istismar xassələrinə malikdir.

**Bitki aşılaması** növündən çox qədim zamanlardan istifadə edilir. Doğrudur, bitki aşılaması qədim zamanlarda kustar halda tətbiq edilirdi. Lakin zaman keçdikcə gönün və ayaqqabı mallarının istehsalı təkmilləşdirildikcə bitki aşılaması əməliyyatları da təkmilləşdirilir və yeniləşdirilir. Bu gün bitki aşılaması nəinki təkcə, həm də digər aşilayıcı maddələrlə birləşdirilmiş halda geniş tətbiq edilir. Bitki aşilayıcısı kimi müxtəlif bitkilərin, ən çox isə tanidlərin müxtəlif qatılıqda sulu məhsulları işlədir [9].

Gönün təyinatından və tətbiq sahəsindən asılı olaraq bitki aşılaması özü də müxtəlif üsullarla aparıla bilər. Bir qayda olaraq dəri tanid məhlulunda aşılındıqdan sonra, gən müəyyən müddət saxlanmalıdır. Bu zaman tanidin aşilayıcı şirəsi dərinin derma qatına yeriyir, aşilayıcı maddə, demək olar ki, tamamilə kollagen lifləri ilə birləşir.

Aparılan elmi-tədqiqat işləri göstərir ki, bitki aşılmasının digər aşılama növləri ilə birlikdə tətbiqi daha səmərəlidir.

Bitki aşılaması ilə emal olunmuş gənlər sarı-qırmızı, yaxud qəhvəyi rəngdə olur. Ona görə də bəzən bitki aşılamasını qırmızı aşılama adlandırırlar. Bitki aşılmasının müəyyən çatışmayan cəhətləri də vardır. Belə ki, bitki aşılaması prosesi uzun vaxt tələb edir və bitki aşılaması ilə emal edilmiş gənlər bir qədər az hiqroskopik olur. Bitki aşılaması vasitəsilə ən çox yuft və texniki məqsədlər üçün olan gənləri emal edirlər.

**Birləşdirilmiş aşılamada** müxtəlif aşilayıcı maddələrdən istifadə edilir. Birləşdirilmiş aşılama üsulu ilə emal edilmiş gənlər daha kompleks müsbət xassələrə malik olur. Birləşdirilmiş aşilayıcılarından istifadə edilir. Bu növ aşilamanın üstün cəhətlərindən biri də aşılama əməliyyatının sürətlə getməsidir.

Birləşdirilmiş aşılamanın xrom-bitki, xrom-bitki-sintan üsulları daha çox tətbiq edilir.

Xrom-bitki aşılama üsulundan ən çox ayaqqabıların alt gönlərinin, yuft, sərraclıq və texniki gönlərin emalında istifadə edilir.

Gönlərin aşılanmasında yuxarıda göstərilən üsullardan başqa, zamşə gönlərinin əldə edilməsi üçün yağı aşılamasından, layka gönlərinin emalı üçün isə alüminium aşılama üsullarından da istifadə olunur.

Gönlərdən hazırlanan ayaqqabı və digər məmulatların istehlak xassələrinə təsir göstərən amillərdən biri də gönün aşılama əməliyyatlarından sonra aparılan arayışlandırmadır. Ona görə də arayışlandırma əməliyyatlarının hazır gön və göndən olan məmulatların istismar, gigiyenik, estetiv və erqonomik xassələrinə təsirini izah etmək lazımdır.

**Gönlərin arayışlandırılması** aşılamanan sonra gön kompleks istehlak xassələrə malik olmur. Yüksək istehlak xassələrinə malik ayaqqabı məmulatlarının hazırlanması üçün onun istehsalına sərf edilən gönlər yüksək istehlak xassələrinə malik olmalıdır. Deməli, gön aşılamanan sonra heç də ayaqqabı və qeyri-məmulatların istehsalı üçün tam yaramır. Gönün nisbi rütubətinin, sıxlığının, upruq və plastikliyinin standarta uyğun olması üçün onu bəzi arayışlandırma əməliyyatlarından keçirirlər.

Gönlərin təyinatından və tətbiq sahəsindən asılı olaraq arayışlandırma əməliyyatları da müxtəlif ola bilər. Bu baxımdan ayaqqabıların alt və üz gönlərinin bəzək əməliyyatlarında əsaslı fərqlər vardır. Belə ki, ayaqqabıların alt gönlərinin arayışlandırılması əməliyyatlarına gönün yuyulması, yağlanması, sıxlaşdırılması, dərtləşəsi, doldurulması, qurudulması və müəyyən müddət ərzində saxlanılması aiddir. Bu əməliyyatlardan keçirilmiş gönlərin istehlak xassələri əhəmiyyətli dərəcədə yaxşılaşdırılır ki, bunun da praktiki əhəmiyyəti vardır.

Məlum olduğu kimi, aşılama zamanı aşılıyıcı maddələrin müəyyən bir hissəsi gön lifləri ilə qovuşmur, gönüñ üzərində birləşmiş vəziyyətdə qalır. Materialı həmin maddələrdən təmizləmək məqsədilə yuyurlar.

Ayaqqabıların gönləri kifayət qədər suyadavamlı, rütubət çəkməyən və yumşaq olmalıdır. Göndə bu xassələri yaratmaq üçün onu yağlamaq lazımdır. Qüvvədə olan standartın tələbinə görə ayaqqabıların altı üçün gönlərin tərkibində 3-6% yağı olmalıdır.

Aşılama prosesindən keçirilmiş gönlərin üzərində qırışlar olur. Gönüñ üzərində olan qırışı ləğv etmək, sahəsini artırmaq və dərtləmanı azaltmaq məqsədilə onları mexaniki əməliyyatlardan keçirmək lazımlı gəlir. Bu əməliyyatlar xüsusi dərtici maşınlarda aparılır. Ayaqqabıların alt gönlərinin bəzək əməliyyatlarından biri də gönüñ qurudulmasıdır. Bunun əhəmiyyətini nəzərə alaraq standart alt gönləri üçün 12-15% rütubət norması müəyyən etmişdir. Ayaqqabıların altı üçün gönlərdə lazımı effekt yaratmaq, onları sıxlasdırmaq və üz səthinə parlaqlıq vermək üçün gönləri metal vallar arasından keçirirlər. Bu əməliyyatdan keçirilmiş gönlər sıx olmaqla az nəmçəkmə, yaxşı vintsaxlama qabiliyyətinə malik olur. Eləcə də bu əməliyyat gönüñ xarici görünüşünü də yaxşılaşdırır.

Ayaqqabıların üzlük gönlərinin istehlak xassələrini yaxşılaşdırmaq məqsədilə onları bir sıra bəzək əməliyyatlarından keçirirlər. Bu əməliyyatlara gönlərin nəhd hissəsinin hamarlanması, neytrallaşdırılması, yağlanması, dərtləməsi, qurudulması, örtük boyağının çəkilməsi, pylonka təbəqəsinin yaradılması, presləmə, süni üz səthinin əmələ gətirilməsi, tiftikləndirmə və s. daxildir.

Ayaqqabıların üzlük gönlərinin nəhd hissəsinin hamarlanması dedikdə, onun astar tərəfinin hamarlanması başa düşülür, nəticədə hamar səth alınır.

Xrom aşılaması ilə aşılanmış gönlərin tərkibində sərbəst turşu qalır. Həmin sərbəst turşunu azaltmaq üçün gönləri zəif qələvi məhlulunda (natrium-bikarbonat) emal edirlər.

Ayaqqabıların bəzək əməliyyatlarından biri də onların boyanmasıdır. Gönlərin növündən asılı olaraq onların boyanmasında birbaşa və turş boyaqlardan istifadə edilir. Belə ki, buzov, dana və cöngə gönlərini birbaşa boyaqlarla, şevro, şevret, velyur və s. turş boyaqlarla boyadıqda daha yaxşı nəticə verir.

Ayaqqabıların üzü üçün gönlərin tərkibində yağıın miqdarı alt gönlərinə nisbətən daha çox olmalıdır. Ona görə ki, ayaqqabıların üz gönləri daha elastik, yumşaq və qumas olmalıdır. Üz gönlərinin tərkibində 7-10% yağıın olmasını təmin etmək üçün gönləri barabanlarda yağların sulu emulsiyalarında emal edirlər. Bu əməliyyatdan sonra gönləri dartılmış haldaqurudurlar. Bunun nəticəsində həm gönün sahəsi və həm də gönün hazırlanacaq məmulatların ölçüsünün dəyişdirilməsinə imkan qalmır.

Gönlərin xarici görünüşünü daha da yaxşılaşdırmaq məqsədilə onların üz səthində boyaq örtüyü ilə pylonka təbəqəsi əmələ gətirirlər. Bu təbəqə gönlər boyanan zaman əmələ gəlmış qeyri-həmcins boyanmanı da aradan qaldırır. Gönlərin üz səthində əmələ gətirilmiş təbəqənin xarakteri və xassələri pylonka yaradan maddələrin növündən asılıdır. Hazırda xrom növlərinin bəzəndirilməsində ən çox üstünlük kazein, nitrosellüloza, akril və lak örtüklərinə verilir [10,11].

Gönlərin yekun bəzən əməliyyatlarından biri də presləmədir. Saya üzlü gönlər preslənərkən onların bəzilərinin üzərinə mereya da salınır. Ümumiyyətlə, presləmə nəticəsində gön sıxlışır, üz səthi daha parlaq, suya qarşı davamlı və s. müsbət xassələrə malik olur. Qeyd edilən bəzək əməliyyatları ilə yanaşı, ayaqqabıların üz gönləri üçün süni üz səthi yaradan bəzək əməliyyatları da aparılır. Belə əməliyyatlar ən çox təbii mereyası qaba və yaxud əhəmiyyətli nöqsanları olan gönlər üçün tətbiq edilir.

Gön istehsalında aşılanma, bəzəndirilmə, boyadılma əməliyyatları ilə yanaşı, son əməliyyat kimi bir neçə mexaniki əməliyyatlar da istifadə edilir. Belə ki, aşılanma prosesində kimyəvi maddələrin, islanmanın və digər təsirlər

nəticəsində gönün mikroquruluşunda, qalınlığında, xarici səthində bəzi dəyişikliklər baş verir ki, bunlar da nəticə etibarı ilə hazır gönlərin istehlak xassələrinə mənfi təsir göstərə bilər. Bütün bunları nəzərə alaraq gön istehsalı texnologiyasında mütləq bir neçə mexaniki əməliyyatların aparılması çox vacibdir. Gön sənayesində gön yarımfabrikatlarının emalında aparılan mexaniki əməliyyatların əsas məqsədi aşağıdakılardan ibarətdir [1,2]:


- yarımfabrikatların qalınlığının bərabərləşdirilməsi üçün üz səthinin yonulması və cilalanması;
- gönün üzünə və astar tərəfinə istənilən xarici görkəmin verilməsi baxımından əlavə əməliyyatların tətbiqi, yəni mövcud qırışların açılması, qatlanmış izlərin ləğv edilməsi, təmizlənməsi, səthinin parlaqlasdırılması, təbii mereyanın ləğv edilib, süni mereyanın yaradılması məqsədilə gönün dərtılması, preslənməsi, cilalanması, təbii mereyanın yonulub atılması;
- derma qatında struktur dəyişikliklərin yaradılması nöqteyi-nəzərindən hər iki üzdən preslər vasitəsilə sıxılması.

Bunların içərisində struktur elementlərin bərpası üçün tətbiq edilən mexaniki əməliyyatların gön yarımfabrikatlarının bəzi xassələrinin yaxşılaşdırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün çox faydalıdır. Bu əməliyyatın tətbiqi ilə gönün yumşaqlığı və plastikliyi daha da yaxşılaşdırılır.

**Sıxılma.** Aşılanma və üst-üstə yiğilib saxlanmadan sonra yarımfabrikat adətən 65-75% nəmişlik saxlayır. Nəmişliyin yüksək olması sonrakı proseslərin aparılmasına mənfi təsir göstərir. Belə ki, ayaqqabı allığı üçün olan gön yarımfabrikatlarında və yuftda yüksək nəmlik onların yağlayıcı maddələrlə bərabər yağılanmasına maneçilik törədir. Ayaqqabı üzü üçün xrom aşılaması ilə alınan gönlərin istehsalında isə həddən artıq nəm qaldıqda yarımfabrikatı praktiki olaraq yonmaq olmur. Bunla əlavə, yarımfabrikatın mexaniki üsulla, məsələn sıxılma ilə nəmliyin bu maksimum miqdarının çıxarılması iqtisadi

baxımdan daha əlverişlidir. Sıxılmadan sonra nəmlik xrom aşılanmış gönlər üçün 55-60%, yuft və ayaqqabı allığı üçün isə 45-52% olmalıdır. Sıxılma sıxıcı valları olan maşınlarda və hidravlik preslərdə aparılır. Sıxıcı val maşınları mezdralaşdırıcı maşınlarla analoji işləyir. Nəmlik, yarımfabrikat səthinə həlqə (monşon) çəkilmiş iki valın arasından iki dəfə keçirilərkən çıxarılır.


1-ci şəkildə göstərilən VOMP-1800K markalı maşında yarımfabrikat bir keçidlə emal edilir. Yarımfabrikat yuxarı 4 və aşağı 5 valiklər ətrafına çəkilmiş keçə konveyer lentlər 1 və 2 arasından keçirilir.



Şəkil 1. «VOMP-1800K» markalı sıxıcı vallf ötürücü maşının sxemi

Sıxıcı valı ötürücü maşınlar yüksək məhsuldarlıqları ilə digərlərindən asanlıqla fərqlənirlər.

Italiya «Ritstsı» firmasının işçi ötürmə eni 2700 mm olan ötürücü sıxıcı maşınının (şəkil 2) iş prinsipi aşağıdakı kimidir: yarımfabrikat 1 konveyerin 6 üzərinə qoyulur. Konveyer eni 40 mm olan lentdən qurulmuşdur. Yarımfabrikat konveyer vasitəsilə sıxıcı valların 2 arasından keçirilir. Valiklər keçə monşonlar 3 və 5 geydirilmişdir. Xırda valiklər 4 monşonların gərilməsi üçündür.



Şəkil 2. «Ritstsı» firmasının (Italiya) ötürücü sıxıcı maşınının sxemi

1 – yarımfabrikat; 2 – sıxıcı vallar; 3 – yuxarı monşon; 4 – monşonları gərginləşdirici valiklər; 5 – aşağı monşon; 6 - konveyer

Ayaqqabı allığı üçün və yuft gönlərin istehsalında hidravlik sıxıcı preslər də tətbiq olunur. Belə halda yarımfabrikat qalaq halında plitə üzərinə yiğilir və 20 MPa təzyiqlə sıxılır.

**Yonulma.** Yonulma əməliyyatında məqsəd aşılanmış yarımfabrikatın qalınlığını sahə üzrə eyniləşdirmək, dövlət standartı normalarına uyğun həddə çatdırmaq və eyni zamanda gönün təmiz yumşaq astar səthini almaqdır.


Yonulmanın mahiyyəti yarımfabrikatın artıq qalınlığını yüksək sürətlə fırlanan bıçaqlı vala götürməkdən ibarətdir. Bıçaqlar valın ortasından hər iki tərəfə yiv xətti üzrə yerləşdiyi üçün açılmaya və dartılmaya münasiblik yaradırlar.

Yonulmadan sonra gönün dartılmaya qarşı möhkəmlik həddi dəyişir. Torvari qatın bir hissəsi götürüləndən sonra möhkəmlik azalır. Belə ki, başlangıç qalınlığının 10%-i yonulana qədər möhkəmlik həddi dəyişmir.

11-40%-ə qədər yonulmada möhkəmlik həddi uyğun olaraq həmin rəqəmlər həddində dəyişir. Əgər yonulma 40%-dən çox olarsa, o zaman gönün möhkəmliyi kəskin dərəcədə azalır.

Yonulmanın keyfiyyətinə təsir edən amillərdən biri yarımfabrikatın nəmliyidir. Bu nəmlik amillərdən biri yarımfabrikatın nəmliyidir. Bu nəmlik təqribən 60% normal hesab olunur. Nəmlik bundan çox olarsa, yarımfabrikat ötürüçü vala yapışır və bu zaman cırılmalar baş verə bilir. Quru yarımfabrikat isə həddindən artıq qızır.

Şəkil 3-də göstərilən «Ritstsi» firmasının yonucu maşınınда yarımfabrikatı bir keçidlə işləmək olur.



Şəkil 3. «Ritstsi» firmasının geniş keçidli yoncu maşınının sxemi  
1 – bıçaqlı val; 2 – abraziv daşı; 3 – ötürücü val; 4 – yarımfabrikat; 5 – sixici val


**Açılmış.** Açılmada məqsəd yarımfabrikatın qırış, əyi və qat yerlərinin ütülənməsidir. Yarımfabrikat açılma zamanı dərtlər və sıxılır. Dərtlər onun sonrakı dərticiliyini azaldır, sahəni çoxaldır, sıxılma isə nəmliyi çıxarır.

Açılmış əməliyyatını barabanlı və valı (bıçaqlarının formasına görə) dərtıcı maşınlarda aparırlar. On çox tətbiq edilən valı maşındır.

Ayaqabı allığı üçün gön istehsalında yarımfabrikatların ətək və qabaq tərəflərinin açılması üçün barabanlı tip ötürücsüz maşınlardan istifadə olunur.

Çeprakların açılması ilə Çexiyada istehsal olunan ötürücülü valı 07473/P2 markalı açıcı maşından istifadə olunur. Bu maşının sxemi şəkil 4-də göstərilmişdir.

Maşının iş prinsipi aşağıdakı kimiidir. Nəqledici qurğu 1 vasitəsilə çeprak dayaq valı 2 ilə bıçaqlı val 5 arasına ötürülür. Çeprak nəqledici valların 3 və 6 birinci cütünün arasından keçərkən yuxarı valı qaldırır və mikrobirləşdiricini birləşdirir. Bu zaman dayaq valının qaldırılmasına siqnal verilir. Yarımfabrikat əvvəlcə birinci bıçaqlı vala (çeprakin ortasından kənarlara tərəf), sonra isə ikinci bıçaqlı vala (yerdə qalan hisə) əməliyyatdan keçirilir. Yarımfabrikat nəqledici valların brinci cütündən çıxarkən mikrobirləşdiricinin siqnalı dayaq valını aşağı endirir və proses təkrar olunur. Axırda çeprak nəqledici 4 vasitəsilə növbəti əməliyyata ötürülür.



Şəkil 4. 07473/P2 markalı ötürüçülü valı açıcı maşının sxemi


1 – nəqledici qurğu; 2 – dayaq valı; 3 – nəqledici val; 4 – nəqledici qurğu; 5 – bıçaqlı val; 6 – nəqledici val

Açıcı maşınlarda isti  $90^{\circ}\text{C}$  temperaturda) ütüləyici valdan istifadə etməklə yarımfabrikatın üz səthinin xarici görünüşünü xeyli dərəcədə yaxşılaşdırmaq olar.

**Dartılma.** Dartılmada məqsəd qurudulmuş və nəmləşdirilmiş yarımfabrikata lazımı yumşaqlıq və elastiklik verməkdir. Ayaqqabı altlığı üçün olan gönlər bu əməliyyatdan keçirilmir.

Dartılma əməliyyatında yarımfabrikat dartıcı və qatlayıcı deformasiyalara uğradılır. Bu zaman dermanın qurudulma zamanı bir-birinə yapışan lifləri aralanır və yarımfabrikatın fiziki-mexaniki xassələrinin dəyişdirilməsinə imkan yaranır. Dartılma zamanı (xüsusən sərbəst açılma vəziyyətində qurudulan) gönlərin sahələri  $10\%-ə$  qədər arta bilər.

Ən çox tətbiq edilənləri dartıcı-yumşaldıcı maşın vibrasiya tipli «Mollis» (Çexiya) maşınıdır (şəkil 5).



Şəkil 5. Vibrasiya tipli ötürüçülü dartıcı-yumşaldıcı «Mollis» maşınının sxemi


Maşının əsas işçi orqanları aşağı 1 və yuxarı 2 tavalarдан ibarətdir. Bunların üzərində çoxlu miqdarda çıxıntılar 3 (barmaqcıqlar) var. Yuxarı tava tərpənməzdır. Aşağı tava isə aşağı-yuxarı hərəkət edir. Aşağı tava yuxarı qalxarkən onun barmaqcıqları yuxarı tavanın barmaqcıqları arasına girir və yuxarı 4, aşağı 5, nəqledicilərin arasından keçirilən yarımfabrikata təsir edir. Bu zaman yarımfabrikat bərabər dərtlilər və qatlanıb-açılır.

**Cilalama və tozsuzlaşdırma.** Cilalamada məqsəd yarımfabrikatın qalınlığını bərabərləşdirmək, günün üz səthinə və ya astarına xovluluq (nubuk, velyur) verməkdir. Çox vaxt cilalanma süni mereyalı gönlərin istehsalında onların üz səthinin bərabərləşdirilməsi və üzərindəki mexaniki çirkərin təmizlənməsi üçün tətbiq olunur.

Bu əməliyyatı işçi keçid eni müxtəlif olan cilalayıcı maşınlarda həyata keçirirlər. Maşının əsas işçi orqanı üzərinə cilalayıcı material çəkilmiş barabandan və ya fasiləsiz cilalayıcı lentdən ibarətdir. Cilalanma prosesində abraziv materialın dənəcikləri günün səthini emal edərək onun liflərini kəsir. Dənəciklərin ölçüsünün dəyişməsinə görə abraziv materiallar müvafiq nömrələrə (N1, N2 və s.) ayrılır.

Yarımfabrikat adətən bir neçə dəfə (nubuk – 2 dəfə, velyur – 3 və çox dəfə) cilalanır. Birinci dəfə adətən iridənəcikli abraziv materialından (N7 və ya 8), ikinci və üçüncü dəfə isə kiçikdənəcikli (N1 və ya 2) abraziv materialından istifadə etməklə proses başa çatdırılır.

Praktik olaraq bütün növ gönlərin cilalanmasına geniş tətbiq olunan maşınlardan genişçəidli cilalayıcı maşını göstərmək olar. «Turner» (Ingiltərə) firmasının genişçəidli cilalayıcı maşının sxemi şəkil 6-da verilmişdir.



Şəkil 6. «Turner» Ingiltərə) firmasının geniş keçidli cilalayıcı maşınının sxemi

1 – yarımfabrikat; 2 – səthi rezin örtüklü ötürücü-nəquledici val; 3 – sıxıcı-nəqaledici polad val; 4 – sonsuz cilalayıcı lent; 5 – gərginləşdirici aparıcı val; 6 – gərginləşdirici köməkçi val; 7 – nəqaledici

### **I.3. Ayaqqabı təyinatlı gönlərin keyfiyyət göstəricilərinin xarakteristikası.**

Ayaqqabı məmulatlarının istehlak xassələrinə təsir edən obyektiv amillərdən biri onun istehsalında işlədilən materiallardır. Müasir ayaqqabı sənayesində olduqca müxtəlif materialardan istifadə edilir. Onu da göstərmək lazımdır ki, elmi-texniki tərəqqinin inkişafı olə əlaqədar olaraq ayaqqabı sənayesində işlədilən xammal tez-tez dəyişir. Bu cəhətdən kimya sənayesi mühüm rol oynayır.

Ayaqqabı sənayesində istifadə edilən materialları funksiyasına görə iki qrupa bölmək olar: 1.Əsas materiallar. 2.Köməkçi materiallar. Əsas materiallara təbii gün materialları, süni və sintetik gönlər, parçalar, toxunmamış materiallar və s. daxildir. Köməkçi materiallara sintetik yapışqanlar, müxtəlif bəzək materialları, metal furnituralar, plastik kütlələrdən olan bəzək hissələri və qeyri-materiallar aid edilir.

Ayaqqabıların gigiyenik, istismar və estetik xassələri məmulatın konstruksiyası ilə bərabər, materialların keyfiyyətindən də asılıdır. Daha doğrusu, ayaqqabı materialları ayaqqabıların gigiyenik xassələrini, onların möhkəmliyini, istifadə rahatlığını, xarici görünüşünü və digər cəhətlərini təyin etməyə imkan verir. Ayaqqabı məmulatlarına verilən tələblərin özü də xeyli dərəcədə onların istehsalında tətbiq edilən materialların təbiətindən asılıdır. Odur ki, ayaqqabı məmulatlarının istehsalında tətbiq edilən materialların özünə də bir sıra zəruri tələblər verilir.

Ayaqqabıların hazırlanması üçün işlədilən materialların gigiyenik xassə göstəriciləri hazır ayaqqabı məmulatlarının gigiyenik xassələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Ümumiyyətlə, ayaqqabı materiallarına verilən gigiyenik tələblər mahiyyətcə onların buxarkeçirmə, havakeçirmə, rütubətçəkmə, istilikdən

mühafizə, toz götürmə, sukeçirmə, tərburaxma və s. xassələrindən ibarətdir. Bununla bərabər, yaqqabı istehsalına sərf edilən materialların hava keçiriciliyi yüksək olmaqla, yüngül olmalı, onun tərkibində istifadə zamanı istehlakçının səhhətinə mənfi təsir göstərən maddələr olmamalıdır.

Ayaqqabıların istismar müddəti xeyli dərəcədə onların materialının möhkəmliyindən asılıdır. Odur ki, ayaqqabı materiallarının möhkəmliyinə bir sıra tələblər verilir. Həmin tələblərə ayaqqabı materiallarının xidmət müddətinin kifayət qədər olması, istismar zamanı müxtəlif təsirlərə dayanıqlığı və s. tələblər aiddir.

Ayaqqabı istehsalında tətbiq edilən materiallar istismar zamanı müxtəlif təsirlərə məruz qalır. Belə təsirlərə sürtünməni, təkrar qatlanmayı və s. göstərmək olar.

Ayaqqabı materialları zamanı baş verən deformasiyaya, cırılmaya və digər təsirlərə dayanıqlı olmalıdır. Bu göstəricilər daha əhəmiyyətli olduğu üçün onları tükənici-normativ sənədlər üzrə normallaşdırırlar. Ayaqqabı materialları istismar zamanı öz ilkin göstəricilərinin (ölçülərini) dəyişməməlidir. Əks halda ayaqqabı məmularları istehlakçıların tələblərini tam və hərtərəfli ödəyə bilməz.

Ayaqqabı materialları nəinki istifadə zamanı, eləcə də saxlanılan zaman temperaturun, tozun, işığın, nəmin təsirindən ilkin istehlak xassələrini dəyişməməlidir. Hazır ayaqqabıların istehlak xassələri, o cümlədən, estetik xassələri xeyli dərəcədə onların istehsalına sərf edilən materialların estetik xassələrindən asıldır. Ayaqqabı materiallarının estetik xassələri dedikdə, onların rəngi, parlaqlığı, üz səthinin xarakteri və qeyri göstəriciləri başa düşür.

Ayaqqabı məmulatlarının istismar xassələri əhəmiyyətli dərəcədə ayaqqabı materiallarının texnoloji xassələrindən asılıdır. Bu baxımdan ayaqqabı materiallarına bir sıra texnoloji tələblər verilir. Həmin tələblərin istehsal prosesi zamanı əhəmiyyəti daha böyükdür.

Bildiyimiz ki, ayaqqabı məmulatları istehsal edilərkən onların hazırlanmasında işlədilən materiallar texnoloji əməliyyatlar zamanı müxtəlif təsirlərə rast gəlir. Odur ki, ayaqqabı materialları ən sadə üsullarlarla yaxşı və asan emal edilməlidir. Ayaqqabının müxtəlif yerlərinin materialları eyni xassəlidir. Əks halda ayaqqabının hissələri müxtəlif vaxtlarda dağıla bilər. Bu da ayaqqabının xidmət müddəti üçün xüsusi əhəmiyyətə malikdir. Texnoloji tələblərdən danışarkən göstərmək lazımdır ki, biçim zamanı alınan tullantıların minimum olmasına da əhəmiyyəti az deyildir, iqtisadi baxımdan bu daha vacibdir. Müxtəlif təyinatlı ayaqqabıların istehsalında müxtəlif xassələrə malik materiallar işlədilir. Bu zaman həmin materiallar upruq və plastik xassələrə malik olmalıdır. Bu xüsusiyyət hazır ayaqqabıların istehlak xassələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Ayaqqabı materiallarının texnoloji xassələrinə ayaqqabıların hissə və qovşaqlarının sap, mix, yapışqan, vint vasitəsilə kifayət qədər möhkəm bərkidilməsini də aid etmək lazımdır.

Ayaqqabıların təyinatından və istifadə şəraitindən asılı olaraq onların istehsalı üçün müxtəlif materiallar tətbiq olunur. Ona görə də bütün növ ayaqqabı materiallarına eyni tələblər vermək olmaz.

Məlumdur ki, məişət təyinatlı ayaqqabıların özü də müxtəlif şəraitdə istifadə olunur. Deyilənlərdən aydın olur ki, bu növ ayaqqabıların materiallarına verilən tələblərin içərisində estetik xassələrin payı, gündəlik ayaqqabılarda istismar və gigiyenik xassələrin payı və istehsalat təyinatlı ayaqqabı materiallarında isə istismar xassənin payı əksəriyyət təşkil etməlidir. Bu cəhət standart və texniki şərtlərdə də nəzərə alınır. Ona görə də ayaqqabı sənayesində tətbiq edilən təbii, süni və sintetik (əsas və köməkçi) materialların ayrı-ayrı növlərinin çeşid xarakteristikasını vermək lazımlıdır.

Qeyd etdiyimiz kimi ayaqqabıların keyfiyyətinin yüksəldilməsində standartların da xüsusi rolü vardır.

Standartlar buraxılan ayaqqabıların keyfiyyətinə nəzarət etmək üçün mühüm vasitədir. Standartlaşdırılma elmi-texniki tərəqqini sürətləndirmək, ictimai istehsalın səmərəliliyini yüksəltmək, xalq təsərrüfatının və əhalinin müxtəlif mallara olan tələbatını hərtərəfli ödəmək, dünya bazarının tələblərinə cavab verən yüksək keyfiyyətli məhsullar istehsal oolunmasını təmin etmək, istehsal fondlarından, əmək ehtiyatlarından və materiallardan daha səmərəli istifadə etmək məqsədilə yönəldilir. Bu baxımdan ayaqqabı sənayesində düzgün standartlaşdırılma ayaqqabı mallarının keyfiyyətinin yüksəldilməsində həllədici rol oynayır.

Standart nəinki ayaqqabı məmulatlarına verilən tələbləri özündə əks etdirir. Həmçinin istehsal zamanı işlədilən xam materialı, həyata keçirilən texnoloji əməliyyatları, maşın və avadanlıqları səciyyələndirir. Ayaqqabıların keyfiyyətinə nəzarət və keyfiyyəti yoxlama qaydaları, eləcə də keyfiyyət səviyyəsinin təyin edilməsi üsulları standartların tələblərinə əsasən müəyyənləşdirilir.

Standartlaşdırma işlərini müvəffəqiyyətlə həyata keçirmək üçün onun əsas metodlarından düzgün istifadə etməyin böyük əhəmiyyəti vardır. Standartlaşdırmanın ən mütərəqqi metodlarından biri tipləşdirmədir. Tipləşdirmə üsulu ilə bir sıra zəruri tədbirlər görülür; məsələn, ayrı-ayrı ayaqqabı məmulatının çeşidi təyin edilir. Lüzumsuz çoxnövlülük aradan qaldırılır və məmulatın müvafiq konstruksiyası əsasında istehsal texnologiyası müəyyənləşdirilir.

Standartlaşdırılma metodlarından biri də unifikasiyasıdır. Unifikasiya sahəsində ayaqqabı istehsalında səmərəliliyi əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür.

Unifikasiya həm də istehsalın ixtisaslaşmasına kömək edir. İstehsalın ixtisaslaşması eyni təyinatlı məmulatın sayca məhdudlaşdırılmış növlərinin istehsalını müəyyən müəssisələrdə cəmləşdirmək imkanı yaradır. Tədqiqatlar və

təcrübə göstərir ki, məmulatın nomenklaturasının azaldılması istehsal texnologiyasının yaxşılaşdırılmasını və istehsala sərf edilən əməyə xeyli qənaət olunmasının təmin edir. Deməli, ayaqqabı istehsal edən müəssisə nə qədər az növ məmulat buraxırsa, onun işi bir o qədər sadələşir, əmək proseslərini kompleks mexanikləşdirmək və avtomatlaşdırmaq əsasında əmək məhsuldarlığını artırmaq, ən yüksək yexniki-iqtisadi göstəricilər əldə etmək mümkün olur.

Hesablamalar göstərir ki, standartlaşdırmanın ixtisaslaşdırma ilə eyni vaxtda aparılması eyni adlı məmulatlar buraxılışını xeyli artırmağa, istehsal xərclərini 30 faizdək azaltmağa imkan verir.

Standartların tələbinə uyğun ixtisaslaşma nəticəsində istehsal müəssisələrində icraçıların məsuliyyəti artırılır, texnoloji əməliyyatlar təkmilləşdirilir, buraxılan ayaqqabıların çeşidi yaxşılaşdırılır və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan yaranır.

Ümumiyyətlə, ayaqqabı istehsal edən müəssisələrin ixtisaslı kadrlar ilə təmin olunması istehsali keyfiyyətli xammalla təchiz etməyə, istehsal texnologiyasını təkmilləşdirməyə və buraxılan məhsulun keyfiyyətinin düzgün qiymətləndirilməsinə imkan verir. Hansı ki, bu da öz növbəsində istehlakçıların ayaqqabı məmulatlarına olan tələbatını daha dolğun ödəməyə şərait yaratır.

Bəzən ixtisaslı kadrların çatışmaması üzündən gün xammalının ilkin emalında bir sıra ciddi nöqsanlara yol verilir. Daha doğrusu, malqara, donuz və qoyun dəriləri düzgün tədarük edilmir, vaxtında duzların, piy dəridən tamamilə təmizlənmir, qurutma məqsəda uyğun aparılmır və digər texnoloji əməliyyatlara düzgün əməl olunmur. Bu da nəticə etibarilə hazır ayaqqabı məmulatlarının istehlak xassələrinə təsir göstərir.

Yuxarıda qeyd etdiyimiz kimi texniki tərəqqi, elm və mədəniyyət inkişaf etdikcə və əhalinin güzəranı yaxşılaşdıqca istehlakçıların yüksək keyfiyyətli

ayaqqabılara tələbatı da artır. Bu tələbatı həm ayaqqabı sənayesi və həm də ticarət təşkilatları öz gündəlik fəaliyyətində nəzərə almalıdır. Ona görə də, ticarət təşkilatları istehsal ilə istehlak arasında vasitəçidir. Ticarət təşkilatları ayaqqabı sənayesi müəssisələrinə sıfariş tərtib edərkən istehlakçıların tələbatını diqqət mərkəzində saxlamalıdır. Daha doğrusu, ticarət və ayaqqabı sənayesi vaxtında və operativ halda bütün dəyişən tələblərə fikir verməli və bu zaman əhalinin marağına heç bir xələl dəyməməlidir.


## II FƏSİL TƏDQİQAT ÜÇÜN METODİKA VƏ OBYEKTİN SEÇİLMƏSİ

### **II.1. Ayaqqabı təyinatlı gönlərin fiziki-mexaniki xassələrinin təyini metodları**

Tədqiqatın aparılması üçün “İstehlak mallarının ekspertizası” kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “Qeyri-ərzaq mallarının laboratoriya tədqiqatı” adlı ədəbiyyatda öz əksini tapmış metodikadan istifadə edilmişdir [12, 26].

Gön yarımfabrikatlarının fiziki-mexaniki xassələrin öyrənilməsi üçün nəzərdə tutulan nümunələri standartda nəzərdə tutulan hərarətdə və rütubətdə saxlanılır ( $t=20^0\#3^0$  və  $\varphi=65\#5\%$ ). Çünkü rütubət gönüñ fiziki-mexaniki xassələrinə təsir edir. Belə şəraitdə saxlanılmış materialı nümunələrə ayıırlar, hansı ki, təcrübəyə qədər onlar da yuxarıda göstərilən şəraitdə saxlanmalıdır.

**Gönlərin uzanmaya və cirilməyə qarşı davamlığının təyini.** Gön materialından xüsusi maşının köməyi ilə şəkildə göstərilən formada nümunələr hazırlanır. Nümunənin işçi hissəsinin ölçüləri uyğun olaraq uzunluğu  $l_0=50$  mm və eni  $b=10$  mm olmalıdır.  $l_0$  uzunlığında qələmin və ya mürəkkəbin köməyi ilə aralarındakı məsafə 10 mm olan 5 sahəyə bölgülər. 1,3 və 5-ci hissələrin qalınlığı və enini ölçürlər. Qalınlıq 0,01 mm dəqiqliyində ölçülməlidir.



Şəkil 11. Cırılma və uzanmanı ölçmək üçün nümunənin forma və ölçüləri

Uzunluğunu və enini isə 0,1 mm dəqiqliklə ölçürlər.

Ölçmənin nəticələri ayrı-ayrı hissələrdə nümunənin en kəsiyini bilməyə imkan verir.

**10 n/mm<sup>2</sup> gərilmə zamanı uzanmanın təyini.** Təcrübə üçün standart formalı nümunədən istifadə edilir. Əvvəlcə orta qalınlığa və eninə görə nümunənin en kəsiyinin sahəsi sapılır.

Nümunə şaquli vəziyyətdə dinamometrin (dartıcı maşının) məngənələri arasında yerləşdirilir. Nümunənin ucları məngənənin ağızı ilə bərabər oturdulur, işçi hissə isə məngənələr arasında yerləşdirilir. Alət işə salınır və qüvvə lazımı həddə çatdırılmaqla şkalada nümunənin uzanmasını  $\Delta l$  ilə qeyd edilir. Əgər dinamometr özü yanın avtomatik cihazla təchiz edilmişdirse, diaqramdan istifadə edərək uzanmanın həddini təyin etməklə ona müvafiq qüvvə tapılır.

Yuxarıda göstərilən ( $10 \text{ n/mm}^2$ ) qüvvənin təsiri altında nümunə  $\epsilon$  (epsilon) qədər uzanacaq. Nisbi uzanma aşağıdakı düsturla hesablanır:

$$\epsilon_1 = \frac{\Delta l}{l_0} \cdot 100$$

Burada,  $\Delta l$  – göstərilən qüvvənin təsiri altında uzanma, mm-lə;

$l_0$  – nümunənin əvvəlki uzunluğu, mm-lə.

Qüvvənin başqa qiymətlərində də uyğun nisbi uzanmaları tapmaq mümkündür.

**Dartılma zamanı gönlərin uzanmaya və cirilməyə qarşı davamlılığının təyini.** Təcrübə üçün dinamometrii elə nizamlamaq lazımdır ki, gönün cirilmasına 10-30 saniyə vaxt təsir edilsin. Nümunə qırılan kimi dinamometrii dayandırırlar və göstəricini qeyd edirlər: qırıcı yükün miqdarını (yük şkalası üzrə) və qırılma baş verən sahəsinin nömrəsini qeyd edirlər.

Uzanma zamanı davamlılığı aşağıdakı düsturla təyin edirlər:

$$\sigma_b = \frac{P_b}{F}$$

Burada,  $P_b$  – qırıcı qüvvənin qiyməti, n;

$F$  – qırılma öaş verən sahənin en kəsiyinin sahəsi,  $\text{mm}^2$ .

Əgər qırılma 2-ci və ya 4-cü sahələrində baş vermişsə və bunların qalınlığı və eni məlum deyil, o zaman onlar üçün hesablama qonşu sahələrin ölçülərinin orta cəbri qiyməti götürülür. Qırılma zamanı nisbi uzanma  $\varepsilon_p$  aşağıdakı düsturla təyin edilir:

$$\varepsilon_p = \frac{\Delta l_p}{l_0}$$

Burada,  $\Delta l_p$  – qırılma zamanı həmin sahənin uzanması, mm-lə;

$l_0$  – nümunənin işçi hissəsindən əvvəlki uzunluğu, mm-lə.

Bu zaman əlavə uzunluq aşağıdakı kimi tapılır:

$$\Delta l_p = l_p - l_0$$

Burada,  $\Delta l_p$  – qırılma anında nümunənin işçi hissəsinin uzunluğu, mm-lə.

**Üz qatının möhkəmliyinin təyini.** Ayaqqabının, geyim və xirdavat məmulatlarının üz materialı üçün istifadə edilən gən materialının üz qatının möhkəmliyini dərtılma üsulu ilə təyin edirlər. Təcrübə zamanı təyin edirlər ki, qüvvənin hansı qiymətində gönün üz səthində qat əmələ gəlir. Üz səthinin davamlılığına  $\sigma_1$  aşağıdakı düsturla təyin edilir:

$$\sigma_t = \frac{P_t}{F_{sr}}$$

Burada,  $P_t$ -üz qatda ilk qatların əmələ gəldiyi anda qüvvənin qiyməti, n;

$F_{sr}$  – nümunənin kəsiyinin sahəsi,  $\text{mm}^2$ .

Əgər qırılma anına qədər səthdə qat əmələ gəlməzsə, onda belə gən üçün  $\sigma_1=\sigma_b$  hesab olunur.

**Gənlərin elastiki və qalıq uzanmanın təyini.** Gən materialı üçün bu göstəricilər ya  $10 \text{ n/mm}^2$  qüvvənin təsiri ilə və yaxud qırılmadan sonra təyin edilir.

$10 \text{ n/mm}^2$  qüvvənin təsirindən qalıq uzanmanı təyin etmək üçün nümunə dinamometrin disklerinə bağlanır və qüvvənin qiyməti tədricən göstərilən həddə qədər artırılır. Nümunə dinamometrdən çıxarılır və sakit vəziyyətdə 30 dəqiqə

saxlanılır. Təcrübəyə başlanmadan əvvəl nümunənin işçi hissəsinin uzunluğu ölçülür və uzanma  $\Delta l_n$  aşağıdakı düsturla təyin edilir:

$$\Delta l_n = l_n - l_0$$

Burada,  $\Delta l_n$  – qalıq uzanmadır, mm-lə;

$l_n$  – dərtilmədən 30 dəqiqə sonra nümunənin işçi hissəsinin uzunluğu, mm-lə;

$l_0$  – nümunənin əvvəlki uzunluğu, mm-lə.

Qalıq uzanma  $\varepsilon_n$  isə aşağıdakı kimi tapılır (%-lə):

$$\varepsilon_n = \frac{\Delta l_n}{l_0} \cdot 100$$

Elastiki uzanma  $\varepsilon_y$  isə  $10 \text{ N/mm}^2$  qüvvənin təsirindən nisbi uzanma  $\varepsilon_1$ -dən qalıq uzanmanı  $\varepsilon_1$  çıxmaqla tapılır:

$$\varepsilon_y = \varepsilon_1 - \varepsilon_n$$

Göstərilən nəticələri qırılmadan sonra təyin etmək üçün qırılan gün parçaları hamar səth üzərində yerləşdirilir. Cırılan yerlər bir-birinə çox sıx vəziyyətdə yerləşməlidir. Ölçmə işi gün material üçün 30 dəqiqə sonra, rezin üçün isə 1 dəqiqə sonra aparılır.

Cırılma zamanı qalıq uzanma  $\Delta l_q$  nümunənin qırılmadan sonrakı uzunluğu  $l_q$ -dən əvvəlki uzunluğu  $l_0$ -ı çıxmaqla təyin edilir.

$$\Delta l_q = l_q - l_0$$

Elastiki və qalıq uzanmanı qırılma zamanı faizlə hesablamaq üçün yuxarıdakı düsturlardan istifadə edilir.

**Dərtılma zamanı gönün bərkliyinin və şərti elastiklik modulunun təyini.** Bərklik göstəricisi ayaqqabının alt detallarına işlədilən gün materialları üçün təyin edilir. Bunu hesablama yolu ilə aşağıdakı düsturla təyin edirlər.

$$D = E \cdot F$$

Burada, D – bərklik, n;

F – nümunənin en kəsiyinin sahəsi,  $\text{sm}^2$ ;

$E$  – elastikliyin şərti modulu,  $\text{n/mm}^2$ .

Elastiklik modulu nümunənin uzunluğunu iki dəfə artırmaq üçün lazım olan qüvvənin qiyməti ilə xarakterizə olunur. Elastiklik modulunu tapmaq üçün  $10 \text{ n/mm}^2$  qüvvənin təsiri altında əldə edilən göstəricilərdən istifadə edilir.

$$\varepsilon = \frac{\sigma}{\sigma_1} \cdot 10000$$

Burada,  $\sigma$  - qüvvə  $10 \text{ n/mm}^2$ ;

$\sigma_1$  – həmin qüvvənin təsirindən nisbi uzanma, %.

**Gönlərin hidrotermiki davamlılığının təyini.** Bu göstərici ayaqqabının alt materialı və yuf gönlərinin keyfiyyətinin qiymətləndirilməsi zamanı təyin edilir.

Təcrübə zamanı dərtilməda möhkəmlik həddi üçün istifadə olunacaq nümunələrdən istifadə edilir. Nümunələrin bir qrupu çəkicə 10 dəfə artıq olan  $20 \pm 3^\circ$ -də olan distillə edilmiş suda 18 saat müddətində isladılır. Isladılmadan sonra nümunələr sudan çıxarılaraq süzgəc kağızı ilə qurudulur və dinamometrdə cırılma həddi  $P$  nyutonla təyin edilir.

O biri qrup nümunələr 1 saat müddətində distillə suyunda isladılır. Sonra çıxarılaraq eksikatorda suyun üzərində asılır. Eksikator nümunələri ilə birlikdə hərarəti  $60 \pm 1^\circ\text{C}$  olan termostatda 4 saat saxlanmalıdır. 4 saat keçdikdən sonra nümunələr eksikatordan çıxarılır və 0,5 saat 10 dəfə çəkicə çox olan distillə suyunda saxlanır. Daha sonra nümunələr sudan çıxarılır və süzgəc kağız ilə qurudularaq dinamometrdə cırılır. Hidrotermiki davamlılıq  $Q_u$ ,  $60^\circ\text{C}$ -də saxlanılmış nümunələrdə cırılma həddinin orta qiymətinin 2 nümunələrin cırılma həddinin orta qiymətinə olan nisbətinin (%) deyilir və aşağıdakı düsturla hesablanır:

$$Q_u = \frac{P_{b,q}}{P_b} \cdot 100$$

**Havakeçirmənin təyini.** Gönlərin havakeçirməsini təyin etmək üçün xüsusi konstruksiyalı cihazdan istifadə edilir. Cihaz iki əsas hissədən, yəni

içərisi boş silindrli kamera və həcmi  $250 \text{ sm}^3$  olan dərəcələnmiş şüşə silindr dən ibarətdir. Metal kameranın içərisində val çıxıntısı vardır ki, oraya rezin həlqə geydirilir. Həlqənin üzərində gön nümunəsi yerləşdirilir. Kameranın uc hissəsi xüsusi qapaqla bağlanır. Qapağın daxili diametri  $36,5 \text{ mm}$ , ümumi sahəsi isə  $10 \text{ sm}^2$  bərabərdir. Dərəcələnmiş şüşə silindrin dibi içərisindən iki şüşə borucuq keçən kauçuk tixacla bərkidilmişdir. Bu borucuqlardan biri şüşə silindri rezin boru ilə kameraya birləşdirir. O biri borucuq isə suyu buraxmağa xidmət edir.

Şüşə silindrin yuxarı hissəsi də kauçuk tixacla bağlanmışdır. (5) borucuğundan suyu optimal axması hesabına kamerada təzyiqi azaltmağa nail olurlar.

Təcrübəyə başlamazdan əvvəl, cihazın hermetikliyi yoxlanılmalıdır. Bunun üçün 1 kamerasına havakeçirmədən hər hansı dəyirmi material bərkidilir. Sonra şüşə silindr su ilə doldurulur. Əvvəlcə 5 kranın suyu açarla axıdırlar. Sonra (2) borusunu açırlar. Silindr də suyun səviyyəsi sabit qalmalıdır. Hermetik yoxlanıldıqdan sonra cihazda «yoxlama təcrübəsi» aparılır. Bunun üçün  $100 \text{ ml}$  suyun silindr dən axma müddəti təyin edilir. Bu müddət  $20^\circ\text{C}$  hərarətdə olan su üçün  $20^\circ \text{ t-l}$  saniyəyə bərabər olmalıdır. Bu nəticəni əldə etmək üçün 5 borucuğunda nizamlama işi aparılır (borucuğun uzunluğu, diametri və s. dəyişir).

Təcrübə üçün nəzərdə tutulan nümunə normal hərarət və rütubətdə saxlanılmalıdır. Silindr su ilə doldurulur. Əvvəlcə (5) kranını açaraq suyu axıdırlar, sonra isə  $9\gg0$  kran açılır. Suyun səviyyəsində o vəziyyətində olanda saniyəölçən işə salırlar və  $100 \text{ ml}$  su axdıqdan sonra saxlayaraq müddətini təyin edirlər. Sonra (5) və (2) bərkidiciləri bağlanır və silindr yenidən su ilə doldurulur.  $100 \text{ ml}$  suyun axması  $100 \text{ sm}^3$  havanın keçməsinə bərabərdir. Bu göstəriciyə əsaslanaraq havakeçirməni saniyələrlə aşağıdakı düsturla hesablayırlar:


$$t = t_1 - t_0$$

Burada,  $t_1 = 100 \text{ sm}^3$  havanın nümunədən keçməsi üçün sərf edilən vaxt, san.

$t_0$  – «yoxlama təcrübəsi» zamanı 100 ml suyun axma vaxtı, san.

Gön havakeçirməsi  $B_0$  isə aşağıdakı kimi hesablanır:

$$B_0 = \frac{100 \cdot 3600}{10 \cdot t} = \frac{36000}{t} (\text{sm}^3/\text{sm}^2 \cdot q)$$



Şəkil 12. Ayaqqabı materiallarının hava keçirməsini  
təyin edən cihaz

### **Gönlərin və süni gön materiallarının su keçirməsinin təyini.**

Sukeçirmə 100 sm hündürlüyü malik su sütunu təzyiqi altında materialın 1  $\text{sm}^3$  sahəsindən 1 saat müddətində keçən suyun ml-lə miqdarı ilə ifadə olunur. Təcrübə üçün şəkildə təsvir olunmuş cihazdan istifadə edilir. Nümunələrin diametri 55 mm olmalıdır. Yuft günü nümunələri tozdan təmizlənməlidir. Təcrübədən əvvəl nümunələr 1 sutka müddətində  $20 \pm 3^\circ$  olan suda isladılmalıdır.

Cihazı su ilə doldururlar və nümunə kamerasaya bərkidilir. Su nümunədən keçərək 8 vannasına tökülməlidir. Suyun səviyyəsinin aşağı düşməsinə görə nə qədər suyun keçdiyini müəyyən edirlər. Əgər 2 saat müddətində su az keçərsə, onda təcrübə yenə 2 saat davam etdirilir.

Sukeçirmə (A) aşağıdakı düsturla təyin edilir.

$$A = \frac{V}{t \cdot F}$$

Burada, V – təcrübə müddətində nümunələrdən keçən suyun miqdarı, ml-lə;


t – təcrübə müddəti, saatla;

F – nümunənin işçi hissəsinin sahəsi,  $\text{sm}^2$  (adətən  $10 \text{ sm}^2$  bərabər olur).

**Rütubətkeçirmənin təyini.** Təcrübə üçün  $50 \times 60 \text{ mm}$  ölçüdə düzbucaqlı formalı nümunələr kəsilir və  $0,01 \text{ q}$  dəqiqliklə çəkiləri müəyyən edilir. Nümunələr öz çəkilərindən  $10$  dəfə artıq olan ( $20 \pm 3^\circ\text{C}$ ) distillə suyunda  $2$  saat saxlanılır. Bu müddət keçdikdən sonra nümunələr sudan çıxarılır və süzgəc kağızı ilə qurudularaq, çəkisi təyin edilir. Rütubətlik  $W_2 \%$ -lə aşağıdakı düsturla hesablanır.

$$W_2 = \frac{g_2 - g_1}{g_1} \cdot 100$$

$g_1$  – nümunənin mütləq quru çəkisi (bunu tapmaq üçün nümunələrin əvvəlki, ( $g_0$ ) çəkisindən rütubətin miqdarını çıxırlar).



Şəkil 13. Sukeçirməni təyin edən cihaz

**Gönün örtücü boyagının təbiətinin və yeni halda sürtülməyə qarşı davamlılığının təyini.** Xrom aşilanmasından keçmiş ayaqqabı, xirdavat və geyim üçün işlənən kazeinli, nitrosellüloza, akril və lak örtüklərə malik gön nümunələri götürülür. Gönün kazeinlə örtülməsini təyin etmək üçün tənzifdən

olan tampon 0,1%-li sabunda və ya zəif ammiakda isladılır. Sonra tamponla nümunənin səthi silinir. Əgər gən öz parlaqlığını itirərsə və rəngi tənzifə çıxarsa, deməli bu kazein örtüklüdür. Əgər heç bir dəyişiklik baş verməzsə, onda tənzif aseton və ya butilasetonla isladılır və silinir. Əgər bu halda rəng tənzifə çıxarsa, deməli örtük nitrosellülozadır. Zəif rənglidirsə (tənzif), onda örtük qatı üçün akril qətranlarından istifadə edilmişdir. Lak örtüyünü isə parlaqlığına görə təyin edirlər.

Xrom aşılanması ilə aşılanmış ayaqqabının üzü üçün olan gönlərin örtük qatının davamlığı (kazeinli örtükdən başqa) yaş halda götürülmüş gən nümunəsində müəyyən edilir. Təcrübə yeni göndən örtücü qat silinənə qədər davam etdirilir. Gən nümunələri 75 mm diametrdə kəsilib hazırlanır. Təcrübə üçün xüsusi cihazdan istifadə edilir.

Nümunələr bərkidilmiş stolun xüsusi motoru vardır. Nümunə üzərinə düşən yükün miqdarı 1265 q olmalıdır. Sürtünmə dövrlərini bilmək üçün cihazın xüsusi hesablayıcı mexanizmi vardır.

Təcrübədən əvvəl nümunələr  $60^{\circ}\text{C}$  hərarətli suda 3 saat saxlanılır (1 l suda 5 nümunə olmaqla). Sürtücü material kimi 14 №-li başmaq parçalardan istifadə edilir. Bunların ölçüsü 70x170 mm olur. Parçanın bir zolağı 3 nümunə dəri üçün istifadə edilə bilər. Hər 20 dövrdən bir nümunə yoxlanılır. Dərinin səthinin təmizlənməsilə təcrübəni bitmiş hesab edirlər.

**Təkrar qatlanmalar zamanı gənün örtük qatının davamlılığının təyini.** Bu göstərici kazein örtüklü gönlərdən başqa yerdə qalan xrom aşılanmasından keçmiş bütün materiallar üçün təyin edilir. Təcrübə örtükdə çat əmələ gələnə qədər davam etdirilir. Nümunələr 65x85 mm ölçüdə kəsilib hazırlanır. Təcrübə Ümumittifaq Elmi Tədqiqat süni və pylonka materialları institutunun konstruksiyası əsasında hazırlanmış cihazda həyata keçirilir. Nümunələr tərpənməz mərkəzi və hərəkət edən meydançalı metal stola bərkidilir.

Stolun hərəkət edən və hərəkət etməyən hissələrinə lövhə və boltların köməyi ilə A markalı rezindən  $85 \times 16 \times 10$  mm ölçüyə malik 4 ədəd rezin kötükcük bərkidilir. Şüşələrin kənarları rezin kötükcüklərin altında yerləşdirilir. Cihaz işə salınır və nümunələr  $36^0$  bucaq altında bir dəqiqədə 80 dəfə təkrar əyilməyə məruz qalırlar.

Təcrübə ilk çat əmələ gələnə qədər davam etdirilir. Nəticəni aşağıdakı düsturla hesablayırlar.

$$n = T \cdot 80$$

n – əyilmələrin sayı;

T – çat əmələ gələnə qədər keçən müddət, dəq;

80 – 1 dəqiqə ərzində nümunənin məruz qaldığı əyilmənin miqdarıdır.

## **II.2.Tədqiqat üçün gön nümunələrinin seçilməsi metodikasının riyazi-statistik prinsipləri**

Aparılan elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tədqiq olunacaq materialların növünün seçilməsinin və analiz ediləcək nümunələrin götürülməsinin özünə məxsus qanuna uyğunluğu vardır. Nümunənin götürülməsi metodunun elmi cəhətdən əsaslandırılması alınacaq nəticələrinin düzgünlüğünün əsasını təşkil edə bilir. Hətta gön yarımfabrikatlarının istər fiziki və istərsədə kimyəvi xassələrinin dəqiqliklə tədqiq edilməsi belə nümunə haqqında məlumat yoxdursa alınacaq nəticə faydasızdır. Nümunənin götürülməsi əslində statistik məsələlərdəndir. Lakin, gön istehsalı sahəsində çalışan mütəxəsislərin köməyindən istifadə edilməsə statistika tədqiqatının həllini yerinə yetirə bilməz. Deməli, geniş dairəyə malik mütəxəssislərin fikri ilə nümunənin seçilməsinin statistik qanuna uyğunluğu nəzərdə tutulan tədqiqatın nəticələrinə müsbət göstərəcək.

Tədqiqat üçün nümunənin götürülməsi özü-özlüyündə bir məqsəd deyil. Ona görə də nümunənin götürülməsi metodu tədqiqatın təyinatından asılıdır. Deməli, məqsəddən və nümunənin götürülməsi metodundan düzgün istifadə etməklə tədqiqata sərf edilən vaxta qənaət etmək mümkündür. Məlumdur ki, gön yarımfabrikatlarının bütün topoqrafik sahəsi üzrə fiziki, kimyəvi və mexaniki xassə göstəriciləri xeyli dərəcədə fərqlidir. Məsələn, gönün çəprak hissəsi boyun və ətək hissələrinə nisbətən daha sıx quruluşa malikdir. Odur ki, lifli quruluşa malik olan təbii gönlər sahəsi boyunca qeyri-bərabər hissələrə malikdir. Gön zavodlarına dəri xammalı müxtəlif tədarük məntəqələrindən daxil olduğu ərəfəsində istehsal olunan gönlər də kimyəvi tərkibinə və quruluşuna görə də biri-birilərindən fərqlənəcəkdir ki, ayaqqabı fabriklərinə çatdırılan gönlərin toplusunu statistika termini ilə desək mal “partiyası” adlandırırlar. Odur ki, çox hallarda əsas fikir eyni adlı dərilərdən emal edilmiş gön növlərinə verilməklə nümunənin götürülməsi problemini həll etmək daha doğrudur. Deməli, statistika

nümunəsi daxil olan bir mal partiyasından müəyyən edilmiş metodikaya uyğun seçilib götürülməlidir.

Buradan belə bir nəticəyə gəlmək olar ki, nümunənin götürülməsi metodikasının məqsədi ondan iabrət olmalıdır ki, aparılan təhlillər bütün mal partiyasına aid edilə bilsin. Bunun üçün hansı xassə göstəriciləri vacib sayılırsa, o, ayrı-ayrı hallarda müəyyən edilir. Bunu belə izah etmək olar. Məsələn, dərtılma zamanı gönün uzanması xassəsinin təyininə belə yanaşa bilərik: bir halda daxil olan mal partiyası üzrə orta göstərici kimi, digər halda isə ən az göstərici kimi yanaşma ola bilər. Belə vəziyyətdə ümumi qayda kimi nümunələrin götürülməsinin sayının çoxaldılması vacibliyi tələb olunur ki, xassələrin dəyişilməsi qiymətləndirilsin.

Nümunənin götürülməsi metodikasının dəqiqləşdirilməsi zamanı 2 əsas hali nəzər almaq lazımdır. Bunlardan birincisi istənilən nəticənin dəqiq alınması, ikincisi isə nümunələrin götürülməsinə və tədqiq edilməsinə sərf edilən vaxtdır. Lakin bu iki vəziyyət nümunələrin seçilməsi zamanı bir-birinə əks ziddiyət təşkil etdiyinə görə mütləq tədqiqata sərf olunan vaxtla alınan nəticə arasında balans yaradılmalıdır. Bu zaman yenə statistika formulasına müraciət etmək lazımdır ki, ortaya çıxan məsələləri kəmiyyətcə həll etmək mümkün olsun.

Tədqiqat zamanı gön nümunələrinin götürülməsi digər vacib əlamətlə üzləşir. Təsəvvür edək ki, bir partiyada olan gönün dərtilməyə qarşı davamlılığının orta göstəricisini təyin etmək məqsədi qarşıya qoyulub. Bu zaman nümunənin götürülməsi məsəlesi yalnız partiyada olan gönlərin sayına uyğun olan metodikadan istifadə etməklə bitmir. Çünkü daha çox xassələrin təyini zamanı ortaya çıxan problemlər gönün sahəsi boyunca xassələrin qeyri-bərabər olmasından irəli gəlir. Odur ki, tədiqat üçün nümunələrin götürülməsi metodikası bu xüsusiyyəti mütləq nəzərə almalıdır [15].

Beləliklə, gön nümunəsinin götürülməsi daxil olan partiyanın elə hissəsindən seçilməlidir ki, tədqiq olunan xassələrin nəticələri bütün gön

partiyasına aid ola bilsin. Nümunələrin seçilməsi probleminin mahiyyəti gün partiyasının ölçüsünün dəqiqləşdirilməsindən ibarətdir. Statistikanın prinsipi ondan ibarətdir ki, o halda ki, daxil olan gün partiyası bircinslidir, belə halda onu hissələrə bölmək lazım gəlmir və nümunəni gözəyəri seçmək olar. Nümunənin belə seçilməsinin mahiyyəti onunla izah edilir ki, partiyaya daxil olan hər bir göndən bərabər səviyyədə nümunə götürmək mümkündür. Bu cür nümunənin seçilməsi “gözəyəri seçilmə” adlanır [15-16].

Alınan nəticənin dəqiqliyi və nəticələrin sayı nümunələrin ölçülərinin miqdarının çoxalmasından asılıdır və demək olar ki, daxil olan mal partiyasının ölçüsündən asılı olmur. Məsələn, 100 ədəd gün partiyasından 20 ədədindən götürülmüş nümunənin nəticəsi 10 ədəd göndən götürülmüş nümunənin nəticəsindən daha doğru olacaqdır. Hətta 1000 ədədlik gün partiyasından 20 gün nümunəsi seçilmiş olsa belə nəticə yenə də düzgün olacaqdır. Beləliklə, 20 ədəd gün nümunəsi üzrə alınan orta göstərici 5 ədəd göndən götürülən nümunələrin nəticəsindən 2 dəfə dəqiq olacaqdır. Bunu aşağıdakı kimi hesablamaq olar:

$$\sqrt{\frac{20}{5}} = 2.$$

Ayaqqabı təyinatlı təbii gün materiallarının bütüb sahəsi boyunca fiziki-mexaniki xassələrinin təyini zamanı korelyasiya əmsalının təyin edilməsinə dair kifayət qədər ədəbiyyat mənbələri vardır [18-21]. Bütün bu işlərin nəticəsi ona əsaslanır ki, daxil olan gün partiyasından götürülən nümunələr üzrə alınan nəticələrin orta korrelyasiya əmsalı günün seçilmiş sahələri üzrə daha düzgün fərqləndirməyə əsas verir. Yəni korelyasiya əmsalı nə qədər aşağı olarsa götürülən gün nümunəsi də çox olar.

### **III FƏSİL MODEL AYAQQABILARI İSTEHSALINDA İSTİFADƏ OLUNAN GÖN MATERİALLARININ BƏZİ FİZİKİ-MEXANİKİ XASSƏLƏRİNİN TƏDQİQİ**

#### **III.1. Gön materiallarının istilik, hava-buxar keçirməsinin qiymətləndirilməsi**

Lifli quruluşa malik olan materiallardan istehsal edilən hazır məmulatların keyfiyyət üzrə ekspertizası keçirilərkən onların istehsalına sərf edilən materialların keçiricilik xassəsinin təhlil edilməsi çox vacibdir. Çünkü, xüsusilə gigiyenik xassələrin təhlilində bu əlamətlərin rolü çox böyükdür. Bu baxımdan təbii gön yarımfabrikatlarından istehsal olunan ayaqqabıların gigiyenik xassələri insan pəncəsinin normal həyat fəaliyyətinin təmin olunmasında birinci dərəcəli əhəmiyyətə malikdir.

Dissertasiya işinin bu süalı təbii gön yarımfabrikatlarının istilik keçirmə, hava keçirmə, buxar keçirmə xassələrinin təhlilinə həsr edilmişdir. Əslində gön materiallarının isilik keçirmə xassəsi dedikdə gön ayaqqabılarının daxilində pəncənin həm isti şəraitdən və həm də soyuqdan izole etmə xassəsi kimi qiymətləndirilir. İstiliyin hərəkəti verən halında olan materialın səthində aşağıdakı düsturla hesablanır.

$$Q = \lambda \frac{(T_1 - T_2)St}{L}$$

Burada,  $Q$  – Səthinə və  $L$  qalınlığına malik olan materialın səthindən  $T_1$  –  $T_2$  temperatur fərqində t zamanında istiliyin miqdarıdır.

$\lambda$  - materialın istiliyini xarakterizə edən istilik keçirmə əmsalıdır.

Gön materiallarının istilik keçirmə əmsalının böyüklüyü coulla hesablanır. İstilik keçirmə əmsali  $1 \text{ m}^2$  sahəyə və  $1 \text{ m}$  qalınlığına malik olan  $1 \text{ saniyə}$  ərzində bir üzündən digər üzünə  $1^\circ$  keçən istiliyin miqdarına deyilir. Materialdan keçən istilik əmsalının ölçüsü  $\lambda$  -  $\text{vt/m dərəcə ilə qiymətləndirilir.}$

Gön materiallarının istilik keçirmə əmsalının təyin edilməsində müxtəlif konstruksiyalı laboratoriya cihazlarının köməyi ilə təyin edilir. Bunların içərisində ən yararlı üsul stasionar üsulu ilə daimi temperatur fərqində gönün bir üzündən digər üzünə keçən istiliyin miqdarına görə təyin edilməsi üsuludur. Bu cür təcrübənin mahiyyəti ondan ibarətdir ki, materialın bir üzündən yüksək temperaturun digər daha soyuq səthinə keçən istiliyin miqdarına görə hesablanmasıdan ibarətdir. Yaxud da materialın qızdırılan və soyudulan səthlərinə sərf edilən elektrik enerjisinin miqdarına görə hesablayırlar. Bir neçə cihazlarda isə qızdırılmış nümunənin qapalı mühitdə soyudulmasına sərf edilən müddətlə təyin edilə bilir [17].

Gön materiallarının istilik keçirmə xassəsi əsasən 2 amillə təhlil edilir ki, bunun da birisi gönün məsaməliliyi, digəri isə qalınlığıdır. Təcrübəvi yollarla təyin edilmişdir ki, gönün həcmi nə qədər çox, məsamələri daha az və qalınlığı yüksək olarsa, onun istilik keçirmə qabiliyyəti də az olacaqdır. Lakin gönün məsaməliliyi və qalınlığından asılı olaraq istilik keçirmənin müqayisə edilməsi ikinci dərəcəli amildir. Ayaqqabı təyinatlı gün materiallarının istilik keçirməsinə təsir edən ən əsas amil gönlərin rütubəti sayılır. Belə ki, gönün islanması zamanı gönün məsamələri sıxlaşdırılır və su ilə dolaraq istilik keçirməni 2 dəfə çoxaldır. Ona görə də gönün emalı mərhələsində tərkibinə yağlı birləşmələrin daxil edilməsi həm quru və həm də sulu şəraitdə istiliyi mühafizə etmə qabiliyyəti çoxaldılır. Buna əsaslanaraq ayaqqabı istehsalında istifadə edilən təbii qalınlığa malik olan gönlərin istilik keçirmə əmsalından başqa, əlavə istilik axını xarakteristikasından da istifadə edilir [18-20]. Bu isə təbii qalınlığa malik gönü 1 m<sup>2</sup>-dən 1 san ərzində keçən istiliyin coulla qiymətidir ki, vt/m<sup>2</sup> dərəcə ilə hesablayırlar.

Dissertasiyanın bu sualının işlənməsində müxtəlif növ ayaqqabı materiallarının istilik keçirməsi üzrə alınan nəticələri təhlil etməyə çalışmışıq. Belə ki, ayaqqabının alt detallarına sərf edilən təbii gün materialları ayaqqabı üzü üçün olan gönlərdən 2 dəfə çox istilik saxlama xassəsinə malikdir. Bunun

əsas səbəbi isə ayaqqabının altı üçün gönüldə məxaniki əməliyyatlar, o cümlədən gönün preslər altında sıxılması zamanı sıxlığının daha da çoxaldılmasıdır. Eyni zamanda gönün üz və astar tərəfinin istiliyi mühafizə etməsi dermə təbəqəsinə nisbətən yüksəkdir.

Aşağıdakı cədvəldə müxtəlif növ ayaqqabı materiallarının istilik keçirməsinin nəticələrini təhlil etməyə çalışmışıq.

### Cədvəl 1.

Materialın növləri	Qalınlıq, mm-lə	Istilik keçirmə əmsali, vt/m dərəcə	Istilik axımı, vt/m <sup>2</sup> dərəcə
Xrom aşilanmış ayaqqabının alt detallı üçün gönülər	3,0-4,0	0,13-0,15	25-40
Xrom aşilanmış içlik gönülər	2,0-3,0	0,10-0,12	40-50
Xrom-tannid aşilanmış yuft gönüləri	2,0-2,5	0,12-0,16	50-60
Südəmər dana və yarıya bölünmüş xrom gönüləri	0,8-1,5	0,06-0,07	50-75
Şevro və zamşa gönüləri	0,5-1,0	0,05-0,06	60-100
Məsaməsiz rezin	4,0-5,0	0,18-0,32	50-60
Məsaməli rezin (sıxlığı 0,3-0,9 q/sm <sup>2</sup> olan)	5,0-7,0	0,05-0,12	10-20
Ayaqqabının alt detalları üçün plastik gönülər	4,0-5,0	0,18-0,22	40-50
Ayaqqabı kartonları	2,5-3,0	0,10-0,12	40-50
Ayaqqabının içində sərf edilən xəzlər: təbii xəzlər	2,0-4,0	0,04-0,06	15-20
süni xəzlər	2,0-4,0	0,05-0,08	20-25
Ayaqqabının üzünə sərf edilən pambıq parçalar	0,5-0,7	0,06-0,07	100-120
Pambıqdan olan astarlıq pamazı	0,4-0,6	0,05-0,07	100-120
Yarımym astarlıq pamazı	0,5-0,7	0,04-0,05	80-100
Kapron lif qarışıklı astarlıq pamazı	1,0-1,5	0,04-0,05	30-40
Qranitol süni gönü	1,0-1,5	0,04-0,05	30-40
Porolon	5,0-8,0	0,03-0,05	6-10
Keçə çəkmələri üçün keçə materialı	6,0-8,0	0,07-0,08	9-12

Cədvəldən göründüyü kimi, təbii gön növləri içərisində ayaqqabının alt detallı üçün istifadə edilən gönün qalınlığı yüksək olsa da, onun istiliyi mühafizə etmə qabiliyyəti qalınlığı az olan gönülrə nisbətən 1,5-2,0 dəfə yüksəkdir. Istilik axını göstəricisi isə ən çox astarlıq təyinatlı pamazı tipli parçalarda daha çoxdur.

Təbii gönlərin keçiricilik xassələrindən biri də havakeçirmə xassəsidir. Ayaqqabı daxilində pəncənin normal iqlim mühitinin yaradılmasında gönün hava keçirməsinin həllədici rolü vardır. Gönün hava keçirməsi müxtəlif konstruksiyalı cihazların köməyi ilə təyin edilir. Bu cihazın əsas prinsipi ondan ibarətdir ki, gün nümunəsinin bir üzündən hava sorulmaqla materialdan keçən havanın ml-lə miqdarına görə təyin edilir. Bu cihazın prinsipial sxemi II fəslin II.3 sualında verilmişdir.

Gönün hava keçirməsi onun məsaməliliyi ilə sıx surətdə bağlıdır. Gün öz növbəsində həm də məsaməli materiallar sırasına aid olduğu üçün, onun məsaməlilik göstəricisi çox olduqca havakeçirmə xassəsi də yüksək olacaqdır. Gönün emalı zamanı bir neçə son arayışlandırma əməliyyatları tətbiq edilir. Məsələn, son istehsal prosesində gün digər xassələrini yaxşılaşdırmaq baxımından onun üz səthinə örtük təbəqəsi də çekilir. Bunların da gün keçiricilik xassələrinə həm bəzən müsbət və həm də mənfi təsirləri vardır. Məsələn, müəyyən olunmuşdur ki, lak örtüklü gün yarımfabrikatlarının hava keçirməsi 0-a bərabər olduğu halda, kazein örtüklü təbii gönlərin hava keçirməsi daha yüksəkdir [29]. Zamşə tipli ayaqqabı gönlərinin havakeçirmə xassəsi də daha yaxşıdır. Gönlərin havakeçirmə xassəsini aşağıdakı düsturla hesablayırlar.

$$B_o = \frac{V}{St}$$

Burada, V – materialdan keçən havanın həcmidir, ml.

S – nümunənin sahəsidir, sm<sup>2</sup>.

t – vaxtdır (saniyə və saatla).

Deməli, gönlərin hava keçirməsi 1 sm<sup>2</sup> sahəyə malik gün nümunəsindən 1 saat ərzində keçən havanın sm<sup>3</sup>-lə həcminə deyilir.

Əvvəller ayaqqabı detalları üçün istifadə edilən materialların hava keçirməsini pəncədən ayrılan rütubətin ətraf mühitə ötürülməsini əsas keyfiyyət göstəricisi kimi hesab edirdilər. Lakin son zamanlar gönün hava keçirməsi

göstəricisi ilə yanaşı, tez-tez buxarkeçirmə xassəsini də daha tez-tez ön plana çəkirlər [21-24].

Buxarkeçirmənin təyin edilməsinin ümumi prinsipi gün materialının rütubəti çox olan mühitdən rütubəti az olan mühitə buxar zərrəciklərini keçirməsi ilə izah etmək olur. Buna əsasslanaraq tədqiqatdan keçrilən nümunənin astar tərəfindən üzünə keçən su buxarlarının keçməsi elə əslində ayaqqabının geyinilməsi zamanı baş verən prosesə tamamilə uyğundur. Gönün buxar keçirməsi  $1 \text{ sm}^2$  sahəsi olan nümunədən 1 saat ərzində keçən su buxarlarının mq-la miqdarına deyilir.

Gönlərin buxar keçirməsini havanın  $10-12^\circ\text{C}$  temperatur dəyişilməsində, nisbi rütubətin 98-100 və 60-65% şəraitində nümunənin hər iki üzündə təyin edirlər. Bu cür şərait ayaqqabının istifadə şəraitində baş verən prosesə daha uyğundur. Bu təcrübə xüsusi konstruksiyalı cihazla aparılır. Cihaz qutuya oxşayan qurğuda yerləşdirilmiş 12 ədəd stakanlardan ibarətdir. Qutunun altında istilik tənzimləyicisinə malik olan qızdırıcı elementi vardır ki, stakanlara tökülmüş suyun  $32^\circ\text{C}$ -yə qədər qızdırılmasını termometrlə ölçmək mümkün olsun. Stakanların diametri  $6 \text{ sm}$ -ə bərabər olmaqla hər birisində  $3,5 \text{ sm}$ -lik işçi deşiyi vardır. Hər bir stakana  $25 \text{ sm}^3$  distillə edilmiş su tökülür. Daha sonra diametri  $5,5 \text{ sm}$  olan tədqiq olunan nümunələr normal nisbi rütubətli şəraitdə analitik tərəzidə çəkildikdən sonra astar tərəfi suya münasibətdə stəkanlara yerləşdirilməklə daxili diametri  $3,5 \text{ sm}$  olan rezin haşiyə ilə bərkidilir və sonra yivli qapaqcıq vasitəsilə bərkidilir ki, bunun da diametri  $3,5 \text{ sm}$ -ə bərabərdir. Hər bir stakanlar yenidən tərəzidə dəqiqliklə çəkilərək hər birisi öz yuvacığında yerləşdirilir. Eyni zamanda cihaza içərisində  $25 \text{ sm}^3$  distillə suyu olan 2 ədəd nəzarət üçün açıq halda stakanlarda qoyulur. Cihaz 16 saat müddətində elektrik cərəyanına qoşulur. Təcrübənin aparılması müddətində havanın nisbi rütubətinin 60-65% və temperaturunun isə  $20-22^\circ\text{C}$ -də saxlanılmasına nəzarət olunur. 16 saatlıq müddətdən sonra həm nəzarət stakanları və həm də nümunəli stakanlar cihazın yuvacıqlarından çıxarıllaraq 30 dəq ərzində soyudulur, çəkisi müəyyən

edilir və 1 saat ərzində hər kvadrat sm-ə görə nümunələrin nisbi buxar keçirməsini hesablayırlar (%-ə orə). Eyni zamanda nümunənin rütubət çəkisini də təyin etmək mümkündür. Aşağıdakı 3 və 4 sayılı cədvəllərdə ayaqqabı təyinatlı gönlərin və digər ayaqqabı materiallarının buxar və hava keçirməsi xassələrinin nəticələrinin təhlili verilmişdir.

## Cədvəl 2.

### Gön materialının 100-0%-li nisbi rütubətdə buxar keçirməsinin nəticələri

Gönün növləri	Qalınlıq, mm-lə	Sıxlıq, q/sm <sup>3</sup> -lə	Nümunədən keçən su buxarlarının miqdarı, mq/sm <sup>2</sup> saat	Nümunədən keçən su buxarlarının keçmə sürəti, %-lə
Südəmər buzov dərisindən tanid aşılanması ilə alınan gönlər	1,08	0,74	8,4	70
Südəmər buzov dərisindən alınan xrom gönləri	0,96	0,69	8,5	71
Xrom-tanid aşılanması ilə alınan ipək gönləri	2,31	0,83	5,9	49
Yuft gönləri	2,20	-	2,0	17
Velyur	0,60	0,52	11,6	97
Lak-şevro	0,99	0,55	1,1	9
Südəmər buzov dərisindən emal edilmiş astarlıq gönü	0,88	0,70	9,5	79
Tanid aşılanması üsulu ilə alınan ayaqqabının altlıq detallı gönləri	5,28	0,89	4,1	34
Xrom aşılanması ilə alınan ayaqqabı altlığı üçün gönlər	4,79	1,11	0,5	4

Cədvəldən göründüyü kimi, bütün hallarda ayaqqabı istehsalında üzlük üçün istifadə edilən gön materiallarının buxar keçirməsi ayaqqabının alt detalları üçün istifadə edilən gönlərdən xeyli dərəcədə üstündür. Bunun özü qanuna uyğun hal sayılır. Çünkü pəncədən ayrılmış su buxarları ayaqqabı üzüyüne sərf edilən materiallarla ətrafa ötürülməsi çox vacibdir. İnsan hərəkət edən zaman pəncədən ayrılan tərəf ayaqqabının üz detallarının astarı vasitəsilə hopdurulur və sonra su buxarları halında havakeçirmə xassəsi ilə birləşdə ətrafa ötürülür ki, ayaqqabı

daxilində normal və rahat mikroiqlim mühiti təmin olunur. Gigiyena sahəsində çalışan mütəxəssislərin fikirlərinə görə insanda ən çox tər vəziləri onun pəncəsidədir. Odur ki, gön materiallarının hava, buخار, tər keçirmə xassələrinə malik olması bütövlükdə gigiyenik xassələrin təmin olunması deməkdir. Hətta belə fikirlər də vardır ki, nümunə ilə rütubət çəkən arasında hərəkətsiz hava məsafəsinin olması su buxarlarının hava tərəfindən diffuziya olunması da ləngiyə bilir.

Istər buxarkeçirmə və istərsə də havakeçirmə müxtəlif amillərdən asılıdır. Bunlardan ən vacibi göndə ikitərəfli açıq kapilyarların uzunluğu və radiusudur. Lakin ayaqqabı təyinatlı təbii gönlərin hava keçirməsi ilə buxar keçirməsi arasındaki uyğunluq haqqında hələlik dəqiq elmi tədqiqat işlərinin nəticəsi yoxdur. Bu, onunla izah oluna bilər ki, buxarkeçirmə təyin edilərkən rütubətin gönün kapilyarlarına həddən çox kondensasiya olunmasıdır. Su buxarlarının gönün kapilyarlarına ən az radiusda hopması hidravlik tutulma yaradır ki, sonra gələn su buxarlarının keçməsinə maneçilik törədir. Beləliklə, istər təbii gönlərin və istərsə də digər növ ayaqqabı materiallarının buxar keçirməsi tədqiqatın aparılmasında dəyişir, çünki nümunənin hava keçirməsinin təyin edilməsi praktiki olaraq tədqiqatın aparılması müddətindən asılı deyil. Bundan əlavə, gönün hava keçirməsinə təsir edən amillərdən biri də materialın hidrofillik xassəsindən asılılığıdır ki, bu xassənin hava keçirməsi ilə heç bir əlaqəsi yoxdur.

Göstərmək lazımdır ki, gönlərin buxar keçirməsi onun ümumi strukturu ilə yanaşı emal zamanı onun üz səthinə çəkilmiş örtük təbəqəsinin xarakterindən də çox asılıdır.

### Cədvəl 3.

#### Ayaqqabının üzünə sərf edilən təbii və süni gönlərin temperatur fərqindən asılı olmayaraq buxar və hava keçirməsinin nəticələri cədvəli

Ayaqqabı materiallarının növləri	Havanın 0-100%-li nisbi rütubətində və temperatur deyişilməsinin olmaması şəraitində buxarkeçmə, mq/sm <sup>2</sup> saat	65-100%-li nisbi rütubətdə və 10-12°C-də buxarkeçirmə			Havakeçirme, sm <sup>3</sup> /sm <sup>2</sup> saat
		Su buxarlarının keçmə göstəricisi, mq/sm <sup>2</sup> saat	Nümunenin rütubət çökəcisi, %	Tecritə zamanı stakanda gün nümunəsinin sediñdəki vəziyyəti	
Xrom aşılanması ilə alınmış və üzü kazein örtüklü dana dərisindən emal edilmiş gön	5,30	11,9	3,0	Su daması yoxdur	0,56-0,76
Lak örtüklü xrom gönləri	0,37	0,5	41,7	Az rast gələniri damcılar	0,002
Cilalanmış vorsit	0,78	1,0	11,4	Daha böyük damcılar	0,003
Məsaməli quruluşa malik olan tekstovinit adlı süni gön	1,78	3,3	17,4	Xırda şəh örtüyü	0,055
Süni zamşa	4,28	10,7	1,5	Damla yoxdur	0,333
Süni lak gönü	0,33	0,3	1,8	Səthi tamamilə damcı ilə örtülmüş	0,001

4 sayılı cədvəldən göründüyü kimi, həm buxar və həm də havakeçirmə göstəricisinə görə ən yaxşı nəticə kazein örtüklü xrom gönlərdə alınmışdır. Belə ki, bu növ gönlərin buxar keçirməsi orta hesabla bir saat ərzində 4-7 mq/sm<sup>2</sup>-ə bərabər olmaqla, onun açıq səthində su buxarlarının 40-70% ətrafa ötürülə bilir. Ən is vəziyyət süni lak gönlərində aşkar edilmişdir. Buradan belə bir nəicəyə gəlmək olur ki, təbii gön materialları məsaməli quruluşa malik olsa da, onun səthinə çəkilmiş örtük təbəqəsi həm onun keçiricilik xassələrini yaxşılaşdırıbilər və həm də əksinə, daha da pisləşdirə bilər.

Ayaqqabı təyinatlı təbii gönlərin nəmləşməsi, islanması və su keçirməsi də vacib xassə göstəricilərindən gönlərin ya birüzlü və ya ikiüzlü nəm

götürməsi praktiki baxımdan xüsusi əhəmiyyət kəsb edir. Adətən gönün bütöv nəmləşməsi, bir qayda olaraq ayaqqabı istehsalı zamanı ayaqqabı detallarının nəmləşdirilməsində özünü daha aydın göstərir. Belə ki, ayaqqabı yağılı-nəmli şəraitdə geyilərkən onun həm altlıq və həm də üzlük detalları ancaq bir üzdən nəmləşməyə məruz qalacaqdır. Habelə insan pəncəsinin həddən çox tərləməsi ayaqqabı içliyinin də nəmləşməsinə səbəb olur ki, bu da birüzlü nəmləşmə prosesidir.

Laboratoriya şəraitində biz bu xassənin öyrənilməsi üçün həm 2 və həm də 24 saatlıq nəmləşdirmə prosesindən istifadə etmişik. Bunun üçün 4 ədəd gün nümunəsi seçilmişdir. Bunlardan ikisi at dərisindən emal edilmiş ayaqqabının alt detalları üçün xrom gönündən, ikisi ayaqqabının üzünə işlədilən xrom gönündən ibarət olmuşdur. Əvvəlcə nümunələr otaq temperaturu şəraitində  $20\pm3^{\circ}\text{C}$ -də 2 saat ərzində distillə edilmiş suda saxlanılmışdır. Təcrübədən əvvəl nümunələr analitik tərəzidə dəqiqliklə çəkildikdən sonra distillə edilmiş suda saxlanılmışdır. 2 saatdan sonra nümunələr sudan çıxarıllaraq süzgəc kağızı ilə qurudulmuş və yenidən tərəzidə onların çəkisini təyin etmişik. Nümunələrin rütubət tutumunu aşağıdakı düsturla hesablamışıq [12].

$$B = \frac{q_1 - q_0}{q_0} \cdot 100$$

Burada,  $q_1$  – nümunənin isladılmadan sonrakı çəkisidir,  $q$ -la.

$q_0$  – nümunənin tədqiqata qədər tam quru haldəki çəkisidir,  $q$ -la.

Birinci təcrübənin nəticəsi aşağıda hesablanmışdır. Ayaqqabının altına işlədilən gönün quru halda çəkisi 26 q, təcrübədən sonrakı çəkisi isə 42 q təşkil etmişdir. Deməli:

$$B = \frac{42 - 26}{26} \cdot 100 = \frac{16}{26} \cdot 100 = \frac{1600}{26} = 61,5\%$$

Ikinci təcrübənin nəticəsi yenə də həmin düsturla hesablanmışdır. Təcrübəyə qədər quru halda ayaqqabının üz detalları üçün olan gün nümunəsinin

analitik tərəzidə çəkisi 25 q, suda 2 saat ərzində saxlandıqdan sonrakı çəkisi isə 40 q-a bərabər olmuşdur. Deməli:

$$B = \frac{45 - 25}{25} \cdot 100 = \frac{20}{25} \cdot 100 = \frac{2000}{25} = 80\%$$

Təcrübə zamanı alınan nəticələr tədqiqatçıların apardığı təcrübələrlə üst-üstə düşmüşdür. Belə ki, onun təcrübələrinə görə ayaqqabının alt detalları üçün istifadə edilən gönlərin 2 saatlıq islanmadan sonrakı rütubət götürməsi 50-60%, ayaqqabının üzünə işlədilən gönlərinki isə 70-80% ətşkil etmişdir. Hətta isladılmanın müddətinin 24 saat artırılması zamanı isladılmanın dərəcəsi cüzi miqdarda çoxaldılmışdır [26-31].

### **III 2. Ayaqqabı gönlərinin deformasiya xassəsinin təhlili**

Material və məmulatlar müxtəlif yük təsirindən müxtəlif dəyişikliyə uğrayır – deformasiya edir. Cismin ayrı-ayrı nöqtələri və ya hissəcikləri arasındaki məsafə dəyişməklə onun ölçüləri və forması dəyişir.

Materialın deformasiyası yükün miqdardından və növündən, materialın quruluşundan, ayrı-ayrı hissəciklərin forması və yerləşməsi xarakterindən, molekullararası qüvvədən və atomlararası əlaqədən asılı olur. O, xarici qüvvənin təsiri altında molekulların quruluşu və yerləşməsindən baş verən dəyişikliklərlə şərtlənir.

Xarici qüvvənin təsirinə daxili qüvvələrin əks təsiri olur ki, buna da qıvraqlıq gücü deyilir. Xarici qüvvə ilə qıvraqlıq qüvvəsinin nisbətindən materialın deformasiyasının xarakteri və miqdarı asılı olur. Əgər xarici qüvvələr qıvraqlıq qüvvəsini ötüb keçirse, onda ayrı-ayrı elementlər arasındaki əlaqə zəifləyir və material dağılır.

Deformasiya dönən və dönməyən (plastik) olur. Dönən deformasiyada yük kəsildikdən sonra cisim əvvəlki vəziyyəti və ölçüləri tamamilə bərpa olunur.

Əgər yük kəsildikdən sonra cisim əvvəlki vəziyyətə qayıtmırsa, belə deformasiya dönməyəndir.

Cismin ümumi deformasiyası iki deformasiyanın cəminə bərabərdir.

$$E_{\text{üm}} = E_{\text{çevr.}} + E_{\text{plast}}$$

Dönən deformasiya qıvraq və elastik olur. Dönən deformasiya zamanı yük götürüldüyü andan, səs sürəti ilə cisim əvvəlki ölçüləri bərpa olunur. Elastik deformasiya isə nisbətən ləng yox olur. O, müəyyən vaxt müddəti ilə təyin olunur və şərti qıvraq adlanır [32,33].

Elastik deformasiya zamanı yük götürüldükdən sonra cisim öz əvvəlki formasını və ölçülərini uzun müddət ərzində alır. Eyni zamanda elastik

deformasiya uzun mollekulların düzlənməsi ilə, onların böyüklüyü və materialda yerləşməsi ilə (spiralşəkilli, dalğavari və i.a.) xarakterizə edilir.

Dönməyən deformasiya bir elementar hissəciklərin digərinə nisbətən yerləşməsi olur. Məsələn, kristalloqrafik səthin uzunu istiqamətində.

Təkcə dönən və dönməyən deformasiyası praktik cəhətdən yoxdur, hər bir materialda müxtəlif cür deformasiya yaranır, bir çox hallarda qıvraq və elastik (rezində), digərində (plastik gil) deformasiya baş verir. Beləliklə, tam deformasiya özlüyündə üç deformasiyanın cəmi kimi təsəvvür yaranır.

$$E_{\text{ümmi}} = E_y + E_e + E_{\text{pl}}$$

Istismar prosesində xarici qüvvələrin təsiri altında material dərtılma, sıxılma, əyilmə, sürüşmə və burulma kimi deformasiya növlərinə, bəzən isə onların kompleksinə məruz qalır. Bu bölgüyə münasib olaraq sıxılmağa, dərtilmaya, əyilməyə, sürüşməyə, burulmayavə i.a. qarşı möhkəmlik mexaniki xassələrin göstəriciləri olur.

Dərtılma deformasiyası çoxlu növdə materialların və məmulatların parça, gən, paltar, ayaqqabı, inşaat materialları və i.a. keyfiyyətinin qiymətləndirilməsi üçün böyük əhəmiyyətə malikdir.

Dərtılmanın yoxlayarkən dağıtma gərginliyi ilə (möhkəmlik həddi) yanaşı, təcrubi əhəmiyyəti olan bir sıra başqa göstəriciləri – mütləq və nisbi uzanmanı. Mütənasiblik həddini, özlülük həddini, qıvraqlıq modulunu və i.a. göstəriciləri də təyin etmək olar. Bunlardan bir neçəsinin miqdarı QOST-la da nizamlandırılır.

Əyilmə deformasiyası – paltarın, ayaqqabının, inşaat materiallarının keyfiyyətinin qiymətləndirilməsində daha çox əhəmiyyətə malikdir. Əgər iki dayaq üzərində qoyulmuş tirə mərkəzləşdirilmiş yüklə ortadan təsir edilərsə, onda orta zonada dərtılma deformasiyası və əyilən hissədə sıxılma müşahidə edilir [32, 34].

Ayaqqabı istehsalı zamanı onun üz və alt detalları müxtəlif mexaniki amillərin, məsələn, dərtılmanın, qatlanmanın, kəsilmənin, deşilmənin,

sixilmanın və s. təsirlərinə məruz qalır. Odur ki, bunları öyrənmək baxımından ayaqqabı materiallarını müxtəlif deformasiyalara məruz edirlər. Ayaqqabının ayrı-ayrı detallarının emalı keyfiyyəti materialların deformasiya qabiliyyətindən əsaslı surətdə asılılığı vardır. Ayaqqabı istehsalında daha çox tətbiq edilən material növü müxtəlif üsullarla aşılanmış, müxtəlif xassələrə malik olan təbii gönlərdir. Bir qayda olaraq, ayaqqabının üzü üçün olan gönlər daha çox dərtılma qabiliyyətinə malikdir. Hətta təcrübədə ayaqqabı gönlərinin daha çox uzanması haqqında orqanoleptik üsulla təyin oluna bilər «uzanma qabiliyyəti» termini də işlədir[35,36].

Təcrübələrdən məlumdur ki, gönlərin deformasiya xassəsinin hazır ayaqqabıların keyfiyyətinə təsiri ayaqqabı detallarının emalı zamanı qıraqlarının qatlanması ərəfəsində aşkar olur. Bu zaman gön materiallarının xassələrinin bu proseslə uzlaşması gönün səthində çat izlərinin yaranmasına, üzlük detalların cirilmasına və digər nöqsanların baş verməsinə səbəb olur. Belə nöqsanların yaranmasına səbəb gönlərin cirilması zamanı daha çox uzanma ehtiyatının olmasıdır. Bu göstərilən nöqsanlardan əlavə, ayaqqabı üzlüyünün formaya salınması zamanı detalların əyriliyi, müxtəlif ölçülü detalların uyğunlaşmaması və s. kimi nöqsanlar da yaranır ki, bütün bunlar da öz növbəsində ayrı-ayrı gön növlərində və yaxud da mal partiyasında uzanmanın bütün nümunənin sahəsi boyunca qeyri-bərabər paylanması ucbatından meydana çıxır. Öz növbəsində texnoloji proseslər də ayaqqabının keyfiyyətinin formalasdırılmasında əsas amillərdən hesab olunur. Bilirik ki, eyni növ gön materiallarından istehsal olunan ayaqqabıların keyfiyyət səviyyəsi texnoloji proseslərin yerinə yetirilməsi səviyyəsindən çox asılıdır. Deməli, gön materiallarının deformasiya xassələrindən asılı olaraq texnoloji proseslərin keyfiyyəti dəyişilə bilər və bunlar arasında qarşılıqlı əlaqə vardır. Belə ki, gön materiallarının ilkin xassələri onun texnoloji proseslərə səmərəli tətbiq olunması ilə təhlil oluna bilər. Belə halda gönlərin formaya salınması xassəsi onun dərtilməyə qarşı yararlılığı ilə xarakterizə olunur. Proseslərin parametrlərinin dəyişkənliyi ayaqqabının üzünə

sərf olunan gönlərin sərhəddini ya qısalda bilər və yaxud da genişləndirər. Məsələn, istehsal axınında ayaqqabı qəlibinin fasonunun dəyişdirilməsi ilə ayaqqabı gönlərinin formaya salınması xassəsinə qarşı yeni tələblər qoyulur və s.

Bütün bu deyilənlər ona gətirib çıxarırlar ki, gönlərin deformasiya xassəsinin öyrənilməsi bilavasitə ayaqqabı üzlüyünün formaya salınması prosesinin dəqiq təhlil edilməsini tələb edir. Bu zaman gönlərin deformasiyanın növləri, onun böyüklüyü, detalların deformasiyaya uğradılması xüsusiyyətləri də müxtəlif ola bilər. Bütün bunlar gönlərin deformasiya xassələrinin təhlilində mütləq öz əksini tapmalıdır.

Hər şeydən əvvəl, söhbət ayaqqabının üzünə sərf olunan gönlərin deformasiya xassələrindən gedirsə, deməli, bu problemin düzgün izahı üçün ilk növbədə ayaqqabı üzlüyünün formaya salınması prosesinin mexanizmini və onların növlərini öyrənmək lazımdır.

Göründüyü kimi, nəzəri baxımdan ayaqqabı təyinatlı gönlərin mexaniki xassələri içərisində gönlərin deformasiya xassəsinin, xüsusilə uzanmaya qarşı davamlılığının həllədici əhəmiyyəti vardır. Adətən bu göstərici artıq standartlar və texniki şərtlər üzrə normalaşdırılmışdır. Gönlərin dartılması zamanı davamlılıq həddi gönün növlərindən asılı olaraq  $8-10 \text{ n/mm}^2$  arasında dəyişir. Bu göstəricilərin dəyişmə həddi ona əsaslanır ki, gönün xammalının və emal texnologiyasının növündən çox asılıdır.

Ayaqqabı təyinatlı gön yarımfabrikatlarının mexanik xassələri birinci növbədə heyvanın növündən çox asılıdır. Belə ki, qaramal, at, keçi, donuz dərilərindən emal edilən gönlərin kollagen lif dəstləri daha yiğcam və sıx yerləşdiyinə görə bu növ gönlərin mexaniki xassələri də daha yüksək göstəricilərə malikdir. Lakin qoyun, dəniz heyvanları, balıq, ilan və digər xırda heyvanların lif dəstlərinin strukturu nisbətən zəif yiğcamlılıq göstəricisinə malik olduğundan, bu növ gönlərin dartılması zamanı davamlılıq göstəricisi də aşağıdır.

Gönlərin dərtilməyə qarşı davamlılığının emal növlərindən asılılığını belə izah etmək olar. Bir qrup əməliyyatlar vardır ki, bunlar gönün dərtiləşməsi zamanı davamlılığını azaldır, digər qrup əməliyyatlar isə davamlılığı artırır. Məsələn, emal ərəfəsində dərilərin sahəsi boyunca 2 hissəyə bölünməsi, aşilanmasının növü və rejimi, yaqlanma prosesinin, qurudulmasının, sıxılmasının və son arayışlandırma əməliyyatlarının gönün dərtiləşməsi zamanı davamlılığına həllədici təsir göstərən amillərdən hesab olunur.

### **III.3. Gönün dərtilması zamanı uzanmaya qarşı davamlılığının qiymətləndirilməsi**

İstər ayaqqabının istehsalı və istərsə də istehlakı prosesində onun hazırlanmasında tətbiq edilən gön materialları xaric amillərin, o cümlədən dərtilmanın təsirlərinə məruz qalır. Təcrübəvi olaraq gönün uzanması dedikdə dərtilməyə sərf olunan qüvvənin təsirindən tədqiq olunan nümunənin ilkin ölçüsünün neçə % dəyişməsi ilə qiymətləndirilməsi başa düşülür. Adətən təcrübəvi olaraq ayaqqabı detallarının uzanma qabiliyyəti heç də aşağı yox, hətta onun dərtilması prosesindəki göstəricidən də yüksək ola bilər. Belə ki, gön materiallarının uzanması, xüsusilə ayaqqabının üz və astarlığı üçün istifadə edilən gönlərin dərtilması texnoloji və istehlak xassələrini daha dəqiq izah etməyə şərait yaradır. Ancaq bu göstərici üzrə laboratoriya tədqiqi vasitəsilə dərtılma zamanı cırılma uzanması heç də materialın həqiqi uzanması kimi qiymətləndirilə bilmir. Bu deyilənləri şəkildə gön materiallarının topoqrafiq sahəsi üzrə uzanma göstəricilərinin yekun nəticəsini aydın görə bilərik. Əksəriyyət halda ayaqqabının üzünə və astarlığına sərf olunan gönlərin uzanma əmsalını eni 10 mm olan gön nümunəsinin 10 kq qüvvə altında baş verən nəticəyə əsasən qiymətləndirməyi təklif edirlər. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, bu göstərici gönün qalınlığından asılı deyil.

Gönün dərtilması, eyni zamanda dərtılma zamanı uzanmaya qarşı əks dayanması  $10 \text{ H/mm}^2$  gərginlik altında daha geniş fərqlənə bilir. Məsələn, ayaqqabının alt detalları üçün olan gönlərdə 5-10%, üzünə sərf olunan xrom gönlərində isə 15-45% arasında dəyişə bilir.

Digər tərəfdən dərtilməyə təsir edən amillərdən biri də rütubətlənməlidir. Beləki, gön materialları hiqroskopik xassəli liflər materiallar sırasına daxil olduğundan tərkibində rütubətin çoxalması zamanı dərtılma zamanı uzanması xassəsi 50-85%-dək arta bilir. Aparılan tədqiqat işlərindən də görünür ki, rütubətin miqdardan asılı olaraq gönlərin növündən asılı olaraq dərtilməyə

qarşı gönlərin davamlılığı biri-birilərindən fərqlənir. Məsələn, tanid və xromtanid aşılanması üsulu ilə emal edilmiş gönlərin dərtılmasının zamanı davamlılığı aşılanması üsulu ilə emal edilən gönlərindən çoxdur. Yaxud da daha çox yağlı maddələrlə həpdurulmuş gönlərin dərtılmasının zamanı davamlılığı az tərkibli yağla emal edilən gönlərindən zəifdir. Ayaqqabının alt detalları üçün istifadə edilən gönlərin əksəriyyət mexaniki xassələri üz detallara işlədilən gönlərin mexaniki xassələrindən daha üstündür [23,24].

Şəkildən göründüyü kimi gönün ayrı-ayrı sahələrində dərtilməyə qarşı davamlılıq müxtəlifdir ki, bu da gönün derma təbəqəsinin top qatının müxtəlifliyi ilə izah edilir. Göründüyü kimi gönün uzunu istiqamətində dərtilməyə qarşı davamlılıq müxtəlifdir ki, bu da gönün derma təbəqəsinin top qatının müxtəlifliyi ilə izah edilir.

Bir qayda olaraq gönün dərtılmasının zamanı uzanmasını xüsusi konstruksiyaya malik dərtici dinomometrlərin köməyi ilə tədqiq verirlər.

Gönün dərtılmasının zamanı uzanması dedikdə götürülmüş gön nümunəsinin (25x10mm) dərtılmasının zamanı əvvəlki ölçüsünün dəyişməsi kimi qiymətləndirilir. Ayaqqabı detalların ilk uzanmasının praktiki əhəmiyyəti hətta onun dərtılmasının zamanı davamlılığından daha yüksəkdir. Beləki, M.T.Lyubiçə görə ayaqqabının üzünə və astarlığına işlədilən gönlərin uzanma göstəriciləri bu detalların həm texnoloji və həm də istehlak xassələrinin daha dəqiq xarakterində edə bilir.

Ayaqqabının üzük və astarlıq təyinatlı gönlərin tədqiqi edilməsi zamanı materialın tam uzanmasını və cırılma ərəfəsində aralıq uzanma arasındaki göstərici ilə xarakterizə edilir. İstər gön və istərsə də parça materiallarının cihazda dərtılmasının zamanı uzanmasını müşahidə edərkən uzanmanın materialın cırılma anında da və yaxud da uzanmanın bu və ya digər aralıq təzyiq nəticəsində qeyd etmək olar. Absis və koordinat oxu istiqamətlərində təzyiqin artması ilə uzanma göstəricisi arasındaki əlaqəni daha aydın görmək mümkündür. Ən müasir ciriçi danamometrlərdə bu əlaqəli cihazın xüsusi öz-

özünə yazan qurğusunda əlaqə əyrisini almaq mümkündür. Göründüyü kimi dartılma zamanı qoyun, keçi dərisindən emal edilmiş ayaqqabının üzünə sərf edilən gönün uzatma göstəricisi eynidir, təqribən 45% həcmində uzanma müşahidə edilir. Ən az uzanma xromtamid aşilanmsı üsulu ilə alınan gönlərdə baş verir. Bunun başlıca səbəbi birinci növbədə gönün qalınlığı və bitki aşılıyıcı maddəsinin gönün tərkibində mövcudluğu ilə izah olunur [40].

Təcrübə  $10 \text{ H/mm}^2$  gərginliyində aparılmışdır və bu nəticə də müvafiq standart göstəricisi ilə normallaşdırılmışdır. Təcrübə zamanı  $10 \text{ H/mm}^2$  gərginlik altında aparılması zamanı alınan nəticə ayaqqabı istehsalı zamanı detalların formallaşdırılması prosesində məruz qaldığı gərginliyə tamamilə uyğun gəlir. Bəzi hallarda ayaqqabının üz və astarlıq üçün istifadə edilən gönlərin uzanma əmsalını eni 10 mm olan gön nümunəsinin  $100 \text{ H}$  və ya  $10 \text{ kq}$  yük altında göstəridiyi uzanmaya görə hesablayırlar. Bunun əsas məqsədi onadn ibarətdir ki, gönün qalınlığından asılı olmayaraq onun dartılması xarakterizə edir.

Gönün dartılması və eyni zamanda uzanması zamanı davamlılıq həddi böyük hədd daxilində fərqlənir. Məsələn, ayaqqabının alt detalı üçün istifadə edilən gönün  $10 \text{ H/mm}^2$  gərginlik altında uzanması 5-10%, ayaqqabının üzlük detalları üçün tətbiq edilən gönlərdə isə 15-40% arasında fərqlənir. Bərk xassəli gönlərin cirilması zamanı tam uzanma 15-20%, üzlük təyinathlı gönlərinki isə 60-80% arasında fərqlənir. Gönlərin uzanmasına müxtəlif amillər təsir edir. Bu amilləri nəzərə alaraq gönün istehsalı zamanı texnoloji prosesləri nizamlaşdırmaqla istənilən dartılma uzunluğuna malik olan gön yarımfabrikatları istehsal etmək mümkündür.

Gönlərin tərkibində rütubətin miqdarının dəyişməsinin dartılmasına təsiri eyni ilə uzanması zamanı göstərdiyi müqavimətində olduğu kimiidir. Beləki, rütubətin məlum həddə qədər çoxalması gönün dartılması həddini də çoxaldır. Bu da məlumdur ki, gönün uzunu və eni istiqamətində dartılma zamanı uzanma göstəricisi də müxtəlifdir. Gönün bel hissəsinə doğru  $45^\circ$  və  $135^\circ$  bucaq altında uzanma zamanı davamlılığı əz az əllərində, orta səviyyədə uzanma isə gönün

çepnak hissəsində baş verir. Gönün uzunu istiqamətində mərkəzi hissəsində dərtılma köndələn istiqamətində nisbətən aşağıdır. Gönün çepnak hissəsində uzanma göstəricisi  $10 \text{ H/mm}^2$  gərginlik altında az dərtılması və eyni gərginlikdə həmin istiqamətdə daha çox dərtılma göstəricisi gönün bərabər səviyyədə dərtılmasını xarakterizə edir [39]. Bu səviyyəsinin vahidə bərabər olması gönün texnoloji xassələrinin daha yaxşı olmasını sübut edir. Buradan da belə bir nəticəyə gəlmək olar ki, bu bərabərlik səviyyəsinin qiyməti nə qədər aşağı olarsa ayaqqabı qəliblərində üzlük detallarının formaya salınması prosesi də çətinləşir.

Ayaqqabı təyinatlı gönlərin dərtılma, hətta uzanma zamanı davamlılıq göstəricilərinin bərabərlik əmsalının səviyyəsi gönün aşilanmadan və arayışlandırmadan sonra tətbiq edilən əməliyyatların xarakterindən daha çox asılıdır. Təcrübəvi olaraq ayaqqabının üzünə sərf edilən xrom gönlərinin dərtılması zamanı uzanmasının bərabərlik əmsalı 0,8-1,2 arasında dəyişə bilir.

Gönlərin dərtılması zamanı onlarda relaksiya xassası də baş verir. Relaksiya dedikdə gön materialları dərtılarkən əvvəlcə qeyri-bərabər uzanma, sonra isə tədricən bərabər uzanma vəziyyəti baş verir. Əgər biz gön materiallarının uzanması zamanı dərtici qüvvəni götürmiş olsaq əvvəlcə bir anlıq, daha sonra isə tədricən gön nümunəsi əvvəlki ölçüsünə qayıdacaq. Odur ki, bu halda baş verən uzanma deformasiyasını uypuq və elastiki deformasiyaya ayırmak olar. Upruq və elastiki deformasiyanın nisbətini  $10 \text{ kq}$  qüvvə altında baş vermə dəyişikliyə görə fərqləndirirlər. Adətən qalıq deformasiyanı uzanmaya sərf edilən  $10 \text{ kq}$  yük götürüldükdən sonra qalan uzanma, upruq deformasiya isə yük götürüldükdən sonra nümunə özünün əvvəlki vəziyyətinə gəlməsi kimi başa düşülür. Qalıq deformasiyanın əsas mahiyyəti ondan ibarətdir ki, məsələn, ayaqqabı üzlüyü formaya salınan zaman istənilən formanı alması, daha doğrusu gönün plastikliyi kimi, upruq uzanma isə verilmiş formanı uzun müddət özündə saxlanması, daha doğrusu upruq uzanması kimi qiymətləndirmə bölməsidir.

Deməli, tədqiq edilən nümunə uzun müddət deformasiyaya məruz qalmış vəziyyətdə olarkən gərginlik tədricən azalır, lakin daimi gərginlik altında

qalarkən isə deformasiya genişlənir ki, buna da relaksiya xassəsinin sürəti adlanır. Gönün relaksiya xassəsinin sürətinin gedişi materialların xassələrindən, rütubətindən və digər amillərdən asılıdır.

Deməli gönün relaksiya gərginliyi ayaqqabı üzlüyünün qəlibdə formallaşdırılarkən qəbul etdiyi forma qəlibdən azad edeildikdən sonra və istehlak zamanı həmin formanı uzun müddət saxlaması ilə xarakterizə edilir. Əgər formalaşdırma ərəfəsində gönün relaksiya xassəsi başa çatdırılmayıbsa bu zaman üzlük qəlibdən çəxardıldıqdan sonra gönün qalıq uzanması hesabına deformasiyanın baş verməsi qaçılmazdır. Odur ki, uzun əsrlərdən bəri ayaqqabı istehsali texnologiyasında üzlük detalları qəlibdə formaya salınmazdan qabaq mütləq nəmləşdirilir ki, nəmli halda gön materialı yaxşı forma qəbul edir və belə ayaqqabı forması uzun müddət istehlak zamanı qala bilir.

### **III.4. Təbii gönlərin gedilməyə qarşı davamlılığı ilə istiliyə qarşı davamlılığı arasındaki əlaqənin təhlili**

Hər bir növ məmulatın uzunömürlülüyü və etibarlığı birinci növbədə onun dağılmaya qarşı davamlılığı ilə təyin edilir. Adətən bəzi hallarda geyim təyinatlı məmulatların uzunömürlülüyü haqqında söhbət gedərkən dağılmaya qarşı davamlılığını onların geyilməyə qarşı davamlılıq kimi də təhlil edilir. Odur ki, bərk cisimlərin dağılmışının yüksəldilməsi və yenisinin yaradılması əslində mexanika elminin fiziki-kimyəvi məsələlərinə aiddir. Bu məsələlərin həlli isə öz növbəsində materialların avadanlıqların onun tərkibi upruqluğu arasındaki əlaqənin aşkar edilməsindən, habelə dağılmaya qarşı davamlılığının digər xassələri arasındaki əlaqələrin tapılmasından asıldır.

Dağılmaya qarşı davamlılıq təbii gün yarımfabrikatlarından istehsal edilən məmulatlar üçün çox vacib göstərici sayılır.

Göndən olan məmulatların, xüsusilə ayaqqabıların uzunömürlülüyünü təyin edən amillərdən birisi onun altlıq detallar üçün sərf edilən gönlərin dağılmaya qarşı davamlılığıdır. Hesab edirlər ki, çəkmənin gün altlıq detalı ilə aralıq detalı arasında iki tərəfli sürtünmə həli təqribən 114 gün ərzində geyilmədən sonra baş verə bilir. Lakin, daban altı detalı isə göstərilən müddətdən daha tez sürtünməyə məruz qalır.

Ayaqqabının geyinilməsi prosesində altlıq detalı dinamiki sıxılmaya və əyilməyə məruz qalır, bunlar arasında və dayaq səthlərində sürtünmə baş verir. Ayaqqabı dabanaltı detalının deformasiyası sürüşmə sürtünməsi və tez-tez təzyiq zamanı sıxılması ilə sıx surətdə əlaqədardır. Ayaqqabının geyilməsi zamanı bütün deformasiyalar, xüsusilə altlıq detallarında bir dəqiqə ərzində təxminən 60-80 dəfə təkrarlanır ki, bu da öz növbəsində yerə toxunma sahəsindən və təzyiq gücünün böyüklüyündən asılıdır. Gün allığı detalının ayrı-ayrı sahələri ciddi təzyiqlərə məruz qalır ki, bu da insan pəncəsinin göstərdiyi təzyiqin qeyri-bərabər paylanmasıdan, xüsusilə də ayaq darağı nahiyyəsində

təzyiqin çox olmasından və ayaqqabının konstruksiyasında olan pəncə altı qabarıl səthindən asıldır. Deməli, daha çox gərginlik ayaqqabının alt detalının burun və ayaq darağı nahiyyəsində baş verir. Ayaqqabının alılıq detalının qalınlaşması zamanı minimum əyilmə əyrisi 5 sm-ə bərabərdir. Bu məlumatlar K.M.Platunov və İ.K.Bəxtiyarov tərəfindən tədqiqat zamanı aşkar edilmişdir. Onlar bu məlumatı ağ kağız üzərində rənglənmiş ayaqqabı allığının gəzintisi zamanı nominal toxunma səthinə görə hesablanmadan əldə edilmişdir. Ayaqqabı allığının faktiki toxunma sahəsi bir neçə dəfə az olmuş, lakin səthi güc isə on dəfələrlə gərginlikdən çox olması müəyyənləşdirilmişdir, hətta ayrı-ayrı sahələrdə səthi güc  $50 \text{ mH/m}^2$ -ə bərabər olmuşdur. Tədqiqatçılar bu nəticəni hamar şüşə prizma üzərində əldə etmişlər.

Adətən qeyri-bərabər yol örtüyündə hərəkət edərkən ayaqqabı allığına düşən gərginlik  $100 \text{ mH/m}^2$ -ə bərabər olur ki, bu da sıxılma zamanı dağıdıcı qüvvəyə bərabərdir. Bu nəticəyə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, ayaqqabının alılıq detalı düşən yüksək toxunma gərginliyi elə dağılmışın intensiv getməsinin əsas amilidir.

Ayaqqabı allığının intensiv dağılmışının səviyyəsi istehlakçının bədən çəkisindən, yerişin sürətindən, yol örtüyünün səthindən və s. çox asılıdır. Dinamika əmsalı, yəni dinamik gücün ayaqqabını geyinən şəxsin çəkisinə olan nisbətən hərəkət zamanı 0,8-16 arasında dəyişə bilir. Ayaqqabını geyinən şəxsin yeri, sürüşmə sürtünməsi vasitəsilə sürtünmə gərginliyinin yaranmasına səbəb olur.

Müəyyən edilmişdir ki, daban altı detalının 25%-ə qədər dağıılması ən çox dağılma zonasıdır. Ona görə də ayaqqabının alt detallarının, xüsusilə daban altı detalının xidmət müddəti onun daha çox dağılan sahəsi ilə müəyyən edilir. Odur ki, ayaqqabı allığının dağılmaya qarşı davamlılığını öyrənərkən daha çox bu sahəyə diqqət yetirilir.

Qeyd etmək lazımdır ki, istehlak şəraitinə uyğunlaşdırılan ayaqqabı allığının dağılması modelinin bu günədək yaradılması çox çətinliklərlə

rastlaşdırğından hələlik təcrübəvi geyim metodu qüvvədə qalmaqdadır. Lakin ayaqqabı allığı üçün tətbiq olunan gönlərin geyilməyə qarşı davamlılığının tədqiqi uzun nmüddət vaxt tələb etdiyindən və ona nəzarətin çətin olduğundan, son zamanlar mütəxəssislər tərəfindən son vaxtlar bir neçə laboratoriya cihazlarından istifadə edilməklə təcrübəvi geyim metodundan fərqli olaraq daha ciddi nəzarət etməklə nümunələrin sürtünməsinə görə bu problemin öyrənilməsinə nail olmaq mümkündür.

Bildiyimiz kimi gönlərin quruluşunda mövcud olan topoqrafiq sahələrin bəzi tədqiqat işlərinin aparılmasında mühüm əhəmiyyəti vardır. Xüsusilə, gönlərin sürtünməyə qarşı davamlılığı da topoqrafik sahədən çox asılı olaraq hazır gönlərin çepnak, boyun və ətək hissələrinin dağılmaya qarşı davamlılığı eyni deyildir. Habelə, müəyyən edilmişdir gönün sürtünməyə qarşı daha çox müqavimət göstərən təbəqəsi orta qatdır, üz və astar qat isə az müqavimət göstərən qat sayılır. Eyni zamanda gönün çepnak hissəsinin sürtünməyə qarşı davamlılıq göstəricisi digər sahələrdən 3 dəfə çoxdur. Gönün topoqrafik sahəsindəki bu müxtəliflik derma qatının müxtəlifliyi ilə izah olunur. Beləki, monoqrafik sahədən asılı olaraq ayrı-ayrı sahələrin qalınlığı eyni deyildir. Bu baxımdan çepnak hissənin qalınlığı boyun və ətək hissənin qalınlığından daha çox olduğu üçün onun sürtünməyə qarşı davamlılığı da çoxdur. Adətən gönün çepnak hissəsində derma qatında kollagen liflər daha sıx və daha möhkəm birləşmiş vəziyyətdə olur. Elə buna görə də gönün xassələrinin qeyri-bərabərliyi onun keyfiyyətinin idarə edilməsi sistemini də mürəkkəbləşdirir.

Tədqiqatlar göstərir ki, gönün sürtünməyə qarşı davamlılığının çox olması kollogen lif dəstlərinin toxunma bucağının daha çoxolması ilə izah edilir. Lakin bu göstəricinin fərqli olması ancaq sürtünməyə qarşı davamlılığı öyrənilməsi ilə müəyyən edilir ki, bu da göstərildiyi kimi gönün derma təbəqəsinin özünün quruluşundan asılıdır. Elə buna görə də ayaqqabının geyilməsi zamanı gönün

topoqrafik sahəsindən asılı olaraq altlıq detalların dağılmaya qarşı davamlılığı onun kollogen lif dəstlərinin dönmə bucağının vəziyyətindən asılıdır. Beləki, çepراك hissədə kollagen lif dəstlərinin dönmə bucağı günün səthinə perpendikulyar vəziyyətdə yerləşdiriyindən onun sürtünməyə qarşı davamlılığı da çoxdur. Bu deyilənlər laboratoriya cihazlarında sürtünmə zamanı alınan nəticələrlə tamamilə üst-üstə düşür.

Təbii gönlərinin dağılmasının başlıca səbəbi istehlak ərəfəsində mexaniki təsirlər nəticəsində kollogen liflərinin quruluş elementlərinin tədricən biri-birilərindən qırılmasıdır. Bu zaman xarici qüvvələrin təsiri nəticəsində kimyəvi və molekullararası əlaqənin pozulması və göndə temperatur dəyişkənliyi prosesi baş verir [40, 41].

Bu mühakimənin təsdiqi tədqiqatçılar tərəfindən ayaqqabının altlığı üçün polimer və təbii gön materiallarının dağılmaya qarşı davamlığının tədqiqi zamanı əldə eedilən nəticəyə əsaslanmışdır. Məlum olmuşdur ki, dağılma prosesində kollogen liflərinin əlaqəsinin pozulması ilə bişmə temperaturası arasında quruluş əlaqəsi mövcuddur. Daha sonralar G.İ.Kutyanın və onun tədqiqatçı həmkarları tədqiqat nəticəsində müəyyən etmişlər ki, müxtəlif aşılnam üsulu ilə emal edilmiş ayaqqabının altına sərf edilən gönlərin bişmə temperaturasının upruqluq və dağılmaya qarşı davamlılıq xassələri arasında birbaşa əlaqə mövcuddur.

Bu isə ayaqqabının geyinilməsi zamanı gönlərdə xarici qüvvə təsirindən deformasiyanın yaranması və temperatur dəyişilməsinin dağılma prosesi ilə qarşılıqlı əlaqənin olmasından xəbər verir.

Tanid aşılanması ilə emal edilmiş ayaqqabı altlığı üçün plastik xassəli gönlərin geyilmə ərəfəsində tez dağılmaya məruz qalması gönlərin tədricən sıxılaraq qalıq deformasiyasının baş verməsi və quruluş elementləri arasında sürtünmə qüvvəsinin çoxalması ilə izah edilir. Bunun nəticəsində histerizasiya itgisi artır, sürtünmənin altlıq gön materialının temperaturası çoxalır ki, belə temperatura isə günün upruqluq xassəsindən qat-qat çox olur. Nəticədə istilik

hərəkətinin çoxalması kollogen liflərinin arasındaki əlaqə davamlılığı zəifləyir, tədricən bu proses təkrarlandığına görə ayaqqabı allığının dağılması baş verir.

Gönün dağılmaya qarşı davamlılıq nəzəriyyəsinin ilkin müəllifi Q.İ.Kutyanın tərəfindən irəli sürülen fikirlərə görə gönün sürtünməsi prosesində molekullararası zəncirlərin qırılması mexaniki gərginliyin və istilik hərəkətinin eyni vaxtda baş verməsi ilə əlaqədardır. Daha doğrusu, gönün sürtünmə zamanı dağılması prosesi termoaktivləşdirici mənşəlidir [42-43].

Ayaqqabının allığı üçün istifadə edilən gön materialının quruluşunda baş verən istiliklə dağılma prosesi arasında sıx əlaqə vardır ki, bu da heç bir şübhə doğurmur. Cünki, geyilmə prosesində ayaqqabının gön allığının dağılması ilə ərimə (yumşalma) temperaturası arasında bir başa əlaqə mövcuddur ki, mexaniki güc altında gön materialında liflər arasında istilik yaranır və tədricən kollagen lifləri qızışır, əlaqə pozularaq sürtünmə prosesi sürətlənir.

Q.İ.Kutyanın [42] tədqiqat işləri ilə bu prosesi belə izah edir.ayaqqabının allıq detalı üçün işlədilən gönlərin dağılması ilə təsiredici gücün və materialın səthində baş verən temperatura arasındakı əlaqəsi N.C.Jurkov tərəfindən bir neçə növ bərk materialın bir oxlu dərtilməyə dair aşağıdakı düsturla təsdiq etmək olar:

$$\tau = \tau_o e^{\frac{U_\delta - 4}{kt}}$$

Burada,  $t$ -allıq təyinatlı gönlərin dağılmaya qarşı davamlılığıdır;

$T$  – gön allığının və sürtünən yer səthinin həqiqi təzyiqidir;

$T$  – gönün sürtünməsi zamanı səthində baş verən temperaturadır;

$T_o$  – materialları dağılmaya məruz qoyan atomların daimi istilik dəyişməsi göstəricisidir, rəqəmlə;

$U_o$  - əlaqə dağılmasının enerji aktivliyidir, gönün aşınması prosesində kollogen liflərinin birləşməsinin yumşalma temperaturasının intensivliyinin bərabərliyidir;

Y - əmsaldır, gönlərin molekullararası əlaqə üzrə gərginliyin qeyri bərabər bölünməsi üzrə;

e – həqiqi loqorifmanın əsasıdır;

k – Boltsman ədədir.

Bu əlaqənin təhlilindən belə nəticəyə gəlmək olar ki, altlıq detalı üçün tətbiq edilən gönlərin dağılmaya qarşı davamlılığı aktivlik enerjisindən daha çox olmalıdır. Daha doğrusu, aşınma prosesində kollagen liflərinin köndələn əlaqə davamlılığı bışmə temperaturası nə qədər yüksəkdirsə, bu zaman gönün sürtünən səthinə düşən təzyiq az olacaq və sürtünmə zamanı səthində də baş verəcək temperatura da az olacaq. Bütün bu deyilənlər bütün tədqiqatlar nəticəsində alınan məlumatlarla təsdiq edilmişdir [42].

Söylənilən təsəvvürlərə uyğun olaraq demək olar ki, ayaqqabının altlığı üçün tətbiq olunan gönlərin sürtünməyə və ya geyilməyə qarşı davamlı gönlər istiliyə daha davamlı və yüksək elastikliyə malik xassələrə malik olmalıdır. Beləki, gönün sürtünməsi zamanı toxunan səthinin həqiqi təzyiqi az olmalı, kollagen liflərinin molekulyar zəncirləri üzrə gərfinliyin qeyri-bərabər əmsalı da az olacaq. Gərginlik əmsalının böyüklüyü əslində ilkin xammalın növündən asılıdır. Daha doğrusu, gönün qarışiq struktur elementləri arasındaki qarşılıqlı əlaqənin intensivliyindən və altlıq gönün toxunan səthlər qarşılıqlı əlaqə xarakterindən çox asılıdır.

Beləliklə, istehlak prosesində ayaqqabının alt detallarına işlədilən gönlərin dağılması termofluksion proses kimi qəbul etmək olar ki, bu da mexaniki və istilik enerjisinin təsiri zamanı baş verən hal kimi qəbul etmək olar. Ona görə də (1) düsturu ayaqqabının istifadəsi zamanı altlıq detallarının dağılması prosesinin izah edilməsində inamla istifadə etmək olar.

Gönərin temperaturaya qarşı davamlılığı istehlak zamanı digər fiziki-mexaniki xassələrə də təsir göstərir. Gön ayaqqabılarının istehsalı prosesində alt

materialın üzünə bərkidilməsində isti vulkanizasiya metodundan istifadə edilərkən gönün temperaturaya qarşı davamlılığında çox vacib xassələrdəndir. Beləki, temperaturanın çoxalması bu və ya digər hallarda gönün mexaniki xassələrinə mənfi təsir göstərir. Eyni zamanda gönün tərkibindəkirütubətin aşaöi səviyyədə olması da gönlərin istiliyə qarşı davamlılığının çoxalmasına şərait yaradır. Lakin bunu da qeyd etmək lazımdır ki, gönün islanması onun sürtünməyə qarşı davamlılığının kəskin azalmasına səbəb olur. Hətta elmi tədqiqat işlərinin nəticəsi sübut edir ki, ayaqqabının alt detallarına işlədilən gön materialının az rütubət faizinə malik olmaq şərtilə  $150^{\circ}\text{C}$ -dək qısa müddətli qızdırılma zamanı onun mexaniki xassələrində o qədər də dəyişilmə hiss olunmur. Lakin rütubəti çox olan gönlərin qızdırılması onun mexaniki xassələrinin kəskin zəifləməsinə səbəb olur. Ayrıca olaraq gönlərin termiki davamlılığını sürtünmə prosesi tətbiq etmədən hidrotermiki davamlılıq və temperatura təsirindən yumşaltma metodu ilə təyin edirlər.

Məlumdir ki, upruq materialların deformasiyası zamanı sərf edilən bütün iş prosesi onun deformasiya olunmasına gedir və bu zaman istilik ayrılmır. Lakin, upruq deformasiyaya sərf edilən təzyiq artdıqca materialın və ətraf mühitin qızmasına səbəb olur. Özüllü upruq olan daha doğrusu elastik xassəli materialın deformasiyası upruq materiala nisbətən deformasiyanın ilkin fazasında yüksək daxili sürtünmə hesabına deformasiya istiliyə çevrilir. Buna görə də gönlərin dağılmaya qarşı davamlılığının xarakterizə edilməsində onun özüllü upruqluq xassəsinin nəzərə alınması çox vacibdir.

Müəyyən edilmişdir ki, xrom aşılanması üsulu ilə emal edilən ayaqqabının altı üçün olan gönlərin deformasiyası çevriləndir. Lakin tanid maddəsi ilə emal edilən gönlərin deformasiyası isə qalıq deformasiyasıdır. Buna görə də tanid aşılanması üsulu ilə emal edilən gönlərin deformasiya zamanı qızma temperaturası xrom gönlərinə nisbətən daha çoxdur.

### **III.5. Rütubətin, aşilanmanın növünün, gönlərin doldurulmasının və yağılanmasının sürtünməyə qarşı davamlılığının təhlili**

Təcrübəvi məlumatlardan göründüyü kimi gönlərin dağılmaya qarşı münasibəti onların upruq yumşaqlığı ilə müəyyən edilir. Gönlərin upruqluğunun çoxaldılması onun sürtünməyə qarşı davamlı olmasına gətirib çıxarır. Lakin gönlərin plastikliyinin və həddən çox bərkliyi isə ayaqqabı altlığına sərf edilən gən materiallarının vaxtından əvvəl dağılmışına səbəb olur. Bu da məlumdur ki, xrom aşilanması üsulu ilə emal edilmiş gönlər nəmli vəziyyətdə daha yüksək upruqluq xassəsinə malikdir ki, bu da təbii haldır ki, sürtünməyə qarşı daha davamlıdır. Bunu aşağıdakı cədvəl materiallarından da aydın görmək olar. Cədvəldə müxtəlif aşilanma üsulu ilə emal edilən altlıq detallar üçün istifadə edilən gən materiallarının sürtünməyə və qaynaq temperaturasına davamlılığı haqqında məlumat verilmişdir.

**Cədvəl 4**

<b>Nº</b>	<b>GÖNLƏR</b>	<b>Gönün nəm halda sürtünməyə qarşı davamlılığı</b>		<b>Yumşalma temperaturası, °S</b>
		<b>1 mm qalınlığa malik olan gönüñ sürtünmə dövrləri</b>	<b>Faizlə, %</b>	
1	Aşilanmamış xrom dəriləri	270	100	65,5
2	Aşilanmış gönlər: Palid qabığı şirəsilə... Söyüd ağacı şirəsilə... Formaldehid iştirakı ilə.... Xrom duzları ilə.....	588 656 701 869	218 243 260 322	78,3 81,5 88,5 95,5

Göründüyü kimi nəm halda sürtünməyə qarşı ən çox davamlı olan xrom duzları ilə emal edilən, sonra formaldehid qətrəni ilə aşılanmış, daha sonra isə söyüd ağacından əldə edilən şirə vasitəsilə emal edilən gən nümunələridir. Bu məlumatlar bir daha onu sübut edir ki, gənün derma təbəqəsinin yumşaltma temperaturası çoxaldıqca onların sürtünməyə qarşı davamlılığında çoxalır [45, 46].

Qeyd etmək lazımdır ki, son illərdə aşılıyıcı maddələrin çeşidi çoxalmaqla ayaqqabının altına sərf edilən gönlərin emalında daha çox istifadə olunmaqdadır. Baxmayaraq ki, çoxlu növlərdə sintetik aşılıyıcı maddələri istehsal edilib buket halında ayaqqabının alt detallarına sərf edilən gönlərin emalında sərf edilsədə bitki əsaslı tanid maddələrin tərkibi də güclü halda dəyişməkdədir. Lakin həm söyüd və həm də palid ağacı qabığından tanid maddəsinin alınması iqtisadi və xammal baxımından çətinliklərlə üzləşməsi bu aşılıyıcı növünün tətbiqi çətinləşmişdir. Son vaxtlar mütəxəssislər tərəfindən gən emalı məşğul olan istehsal müəssisələrinə şam ağacının qabığından alınan tanid maddəsindən istifadə etməyi təklif etmişlər. Cünki, şam ağacının qabığının tərkibində şəkərə bənzər maddənin çox olması bərk xassəli ayaqqabı altlığı üçün bərk xassəli gönlərin alınmasına şərait yaradır. Lakin bu amil ayaqqabı müəssisələri tərəfindən bəyənilməmiş kimi qalmaqdadır. Lakin, bəzi tədqiqat işlərində yolka ağacının qabığından alınan tanid maddəsinin gən emalı sənayesində digər aşılıyıcı maddələrlə birgə istifadəsi yaxşı nəticə verdiyindən bu tərkibdən istifadə etməyi məsləhət görürlər.

Məsələn, Sankt-Peterburq gən zavodunda belə bir təcrübə aparılmışdır. Dərinin boyun və qarınaltı nahiyyəsindən kəsilən xammal ümumi emal qaydasına uyğun olaraq aşılanmanı bir fazalı sistemlə davam etdirilmiş, məhsulun temperaturası  $35^{\circ}\text{C}$ , turşuluğu isə 4,5-4,7 arasında olmaqla tanid maddəsinin miqdarı dərinin ümumi çəkisinin 23%-ə bərabər götürülmüşdür.

Qarışiq tərkibli istiliyə qarşı davamlı altlıq təyinatlı ayaqqabı gönlərinin fiziki-mexaniki xassələri üzrə tədqiqatın nəticələri aşağıdakı cədvəldə verilmişdir.

### Cədvəl 5

Sıra sayı	Göstəricilər	Standart üzrə norma	Təhlilin nəticələri
1	Nümunənin götürülməsi anında rütubətin miqdarl, çox olmaqla, %-lə.....	16	14,1
2	Xrom oksidinin miqdarı, az olmamaq şərtilə, %-lə.....	1,0	1,28
3	Yağlayıcı maddənin miqdarı, %-lə	2,0-5,0	4,3
4	Su ilə yuyula bilən maddələrin miqdarı, çox olmamaqla, %-lə.....	25	17,9
5	Aşilanma rəqəmi, %-lə, az olmamaq şərtilə.....	50	69,2
6	Dartılma zamanı davamlılığı, Mpa, az olmamaqla.....	20	26,5
7	$125+2^{\circ}\text{C}$ -də 10 dəqiqə ərzində qısalma həddi, %-lə, az olmamaq şərtilə.....	0,8	0,53

Cədvəldən göründüyü kimi bu üsulla aşılanmış gönlər dolğunluğu, davamlılığı, habelə elastikliyi ilə yaxşı emal edilməklə gözəl xarici görünüşü ilə də fərqlənərək həm də detalların biçilməsinə də rahat istifadə edilə bilir.

Ötən əsrin 70-80-cı illərində mütəxəssislər belə bir nəticəyə gəlmişlər ki, bitki əsaslı aşılayıcı maddələrin əldə edilməsi həm dəyər baxımından çox qiymətlidir və həm də kollogen lifləri ilə çox yavaş kimyəvi əlaqəyə girdiyindən

gönlərin aşılanması müddəti də çox vaxt tələb edir. Buna görə də yeni aşılıyıcı maddələrin tanınması istiqamətində işlər davam etdirilmişdir.

Müəyyən edilmişdir ki, gönün dağılmaya qarşı davamlılığı ilə onun upruqluq xassəsi arasında yüksək koppelyasiya əmsalının mövcudluğu birbaşa aşılanma növü ilə söx surətdə bağlıdır. Təcrübələr sübut edir ki, ayaqqabının alt detalları üçün tətbiq edilən gönlərin daha çox upruqluq xassəsinə malik olmasına xrom aşılanması üsulu ilə yaratmaq mümkündür. Bu da məlumdur ki, xromlaşdırılmış dərinin sonralar formaldehid, tanid və digər aşılıyıcı maddələr iştirakı ilə aşılındıqdan sonra onun sıxlaması zamanı upruqluq deformasiyası azalır. Görünür ki, bu hal bir neçə amillərdən, xüsusilə gönün derma quruluşunun elementar hissəcikləri arasında sürtünmə qüvvəsinin çoxalmasından asılıdır ki, nəticədə aşılıyıcı maddələrin iştirakı ilə məsamələrin doldurulması hali baş verir.

Aşağıdakı cədvəldə altlıq detallarına sərf edilən gönlərin sürtünməyə qarşı davamlılığının xromtanid aşılanması intensivliyindən asılılığı haqqında təcrübələrin nəticələri verilmişdir.

#### Cədvəl 6

№	Göstəricilər	$\text{Cr}_2\text{O}_3$ oksidinə nisbətən xrom duzunun sərfi, % (45% əsaslığa malik)			Xrom duzunun əsaslığı, %-lə (0,5% $\text{Cr}_2\text{O}_3$ istifadə edilməklə)		
		0,25	0,50	1,50	30	45	50
1	Yuyula bilən maddələrin miqdarı, %.....	11,4	13,1	12,1	14,1	-	13,2
2	Aşılanan xammalın miqdarı, %	41,3	37,8	36,4	37,5	-	36,7
3	$\text{Cr}_2\text{O}_3$ , %.....	0,4	0,46	0,79	0,34	-	0,57
4	Aşılanma əmsalı, %-lə.....	61,6	68,5	72,8	69,6	-	84,5
5	Geyinilmənin davam	25,0	30,6	34,4	23,3	30,6	31,5

	etdirilməsinin orta müddəti, günlər/mm-lə						
6	Altlıq detalının geyilməsi zamanı dağılması, günlərlə	90	110	124	84	110	119

Cədvəldən göründüyü kimi istehsal prosesində xrom duzunun miqdarından asılı olaraq ayaqqabının altı üçün olan gönlərin dağılmaya qarşı davamlılığında dəyişir. Beləki, xrom duzunun miqdarı artırıldığca, eyni zamanda əsaslığı çoxaldıqca aşılıyıcı maddənin kollogen lifləri ilə birləşmə əlaqəsi də çoxalır və bunun da nəticəsində də gönün sürtünməyə qarşı davamlılığı çoxalır.

Bildiyimiz kimi aşılanma prosesində gönün derma təbəqəsi çox sayılı dəyişilmələrə məruz qalır ki, bunun da xarakteri və intensivliyi aşılıyıcı maddələrin təbiətindən asılıdır. Beləki, tanid maddəsinin kollogen liflərinin tərkibinə nüfuz etməsi və möhkəm kimyəvi əlaqə yaratması kollogen lif dəstlərinin dönmə bucağının gönün səthinə doğru döndərməsi ilə bağlıdır. Elə buna görə də tanid aşılıyıcı maddəsi ilə ayaqqabının alt detallarına sərf edilən qalın gönlərin alınması mümkünür. Ancaq bu göstərici formaldehid və xrom duzları ilə aşılanan gönlərdə aşağıdır. Lakin tanid maddəsi ilə aşılanan gönlərin dağılmaya qarşı davamlılığının artması yalnız gönün qalınlığının çoxaldılması hesabına deyil, eyni zamanda vahid qalınlığı düşən səthi sürtünməyə qarşı davamlılıqla da əlaqədardır. Bu isə kollagen lif dəstlərinin dönmə bucağının gönün xarici səthinə doğru göndərilməsi hesabına baş verir. Çünkü, vertikal istiqamətdə kollogen lif dəstlərinin sürtünməyə məruz qalması çətinləşir.

Təcrübələrlə müəyyən edilmişdir ki, dönmə bucağının dəyişməsi ən çox gönün boş olan yerlərinə xas olan əlamətdir. Çünkü, aşılanma zamanı gönlərin kollogen lif dəstlərinin əlavə olaraq dönmə bucağının yaradılması və gönün dağılmaya qarşı davamlılığının çoxaldılması ən çox boş olan sahədə aşkar edilir.

Lakin nisbətən sıx olan sahələrdə lif dəstrlərinin dönmə bucağının dəyişilməsinə çox az rast gəlinir.

Beləliklə, bu yuxarıda deyilənlərə əsaslanaraq aşilanma növünün ayaqqabının altı üçün olan gönlərin geyilməyə qarşı davamlılığının artırılması gönlərin dağılmaya qarşı davamlılığa nəzəriyyəsinin əsasını təşkil edir.

Göründüyü kimi gönün dağılmaya qarşı olan münasibətini göstərən əyri praktiki olaraq nümunənin həm nəm və həm də quru vəziyyətdə termiki qısalma əyrisi ilə üst-üstə düşür [67, 70]. Qızdırılma zamanı nəmləşdirilmiş gön nümunəsinin dağılmaya qarşı davamlılığı  $70^0\text{C}$ -də baş verir, lakin quru halda olan münunəninki isə  $180^0\text{C}$  baş verir.

Beləliklə, hər iki halda nümunələrin sürtünməyə qarşı davamlılığının birdən-birə kəskin azalması qızdırılma zamanı kollogen liflərinin yapışmasının başlangıcı ilə üst-üstə düşür. Deməli quru və nəm halda olan gön nümunələrinin sürtünmə və istiliyə qarşı davamlılığının biri-birilərindən asılılığını sübut edir.

## NƏTİCƏ VƏ TƏKLİFLƏR

Məlum olduğu kimi hazır məmulatın keyfiyyətinin yaxşılaşdırılmasının ilkin amili xammalın növü və keyfiyyət göstəriciləri ilə sıx surətdə bağlıdır. Çünkü, keyfiyyətli xammaldan itki az olur və nəticədə müəssisənin iqtisadi vəziyyəti yaxşılaşır. O cümlədən, istehsal olunan gün ayaqqabılarının keyfiyyət səviyyəsi də istifadə olunan gün materiallarının istehlak xassələri ilə təyin olunur. Bütün bunlar gün istehsalı ilə məşğul olan sənaye sahələrinin səmərəli təşkil edilməsini tələb edir. Beləki, xammalın ilkin emalından tutumluluğu son mərhələlər qədər tətbiq edilən əməliyyatların dəqiq yerinə yetirilməsi gün materillərinin keyfiyyətinin yaxşılaşdırılmasının bariz nümunəsidir.

Gün ayaqqabılarının bədii tərtibatının yaxşılaşdırılması gönlərin istehsalında son bəzək əməliyyatlarının düzgün aparılması çox vacibdir. Xüsusilə, model ayaqqabıları istehsalında təbii görünüşün saxlanılmasının xüsusi rolu vardır. Burada məslən ayaqqabının üz detalları üçün istifadə edilən yumşaq və elastiki xassəli, saya görünüşlü və hamar quruluşa malik olması, altlıq detallar üçün nəzərdə tutulan bərk xassəli gönlərin doldurulma prosesinin düzgün yerinə yetirilməsi nəticəsində günün sürtünməyə qarşı davamlılığının yüksəldilməsi və s. kimi xassələrin verilməsi aid edilə bilir. Eyni zamanda ayaqqabı təyinatlı gönlərin keyfiyyətinin yaxşılaşdırılması həm də heyvandarlığın vəziyyətindən də çox asılılığı vardır.

Təcrübəvi materillardan göründüyü kimi ayaqqabı malları insan həyatında vacib sayılan mal qruplarından biridir. Gündəlik həyat fəaliyyətində ayaqqabıların rahatlığı, gözəlliyi, geyilməyə qarşı davamlılığı, yüngüllüyü, istilik saxlaması, gigiyenik cəhətdən əlverişliyi xüsusi əhəmiyyətə malik olmaqla istehsalına sərf edilən gün materillərinin keyfiyyətindən çox asılıdır.

Model ayaqqabıları gün ayaqqabıları içərisində xüsusi qrup ayaqqabılar sayıldığından bunların istehsalında həm yüksək keyfiyyətli gün materillərinin istifadəsini layihələndirilməsinin mükəmməliyini və həm də istehsal

texnologiyasının yeniliyini tələb edir. Beləki keyfiyyətli materiallardan istifadə olunma, səmərəli əmək sərfi və texnologiyanın müasirliyi birləşərək gün ayaqqabının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarır.

Bütün bu yuxarıda deyilənləri nəzərə alaraq hazırkı magistr dissertasiyasının mövzusu ilə bağlı praktiki əhəmiyyəti olan bir neçə təklifləri verməyi məqsədə uyğun sayıraq.

1.Məlumatlardan göründüyü kimi ötən əsrin 60-80-ci illərin ortalarına qədər Azərbaycanda istər gün emalı və istərsə də ayaqqabı istehsalında böyük nailiyyətlər əldə edilmişdir. Bu dövr ərzində neçə-neçə gün zavodları, ayaqqabı fabrikləri fəaliyyət göstərmişdir. Hazırda bu deyilənlərdən o qədər də çox danışmaq olmaz. Yaxşı olardı ki, bu ənənəni yenidən qaytarmaqla respublikamızda gün-ayaqqabı istehsalı yenidən bərpa edilsin.

2.Bir vaxtlar respublikamızda ayrıca olaraq ayaqqabı modelləri evi və ya sexləri fəaliyyət göstərirdi ki, burada çoxlu saydamodelçi-rəssamlar, dizaynerlər fəaliyyət göstərmişlər. Hətta respublikamızda model ayaqqabılıları fabriki fəlaiyyət göstərməklə 1976-1985-ci illər ərzində model ayaqqabılıları istehsali 52,4% çoxalmaqla ümumi ayaqqabı istehsalı içərisində 23,3% təşkil etməklə nəinki respublika əhalisinin eyni zamanda digər respublikalarada ayaqqabı ixracının təmin edilməsinə səbəb olmuşdur. Yaxşı olardı ki, xarici investorların köməyindən istifadə etməklə keçmiş ənənə qaytarılsın.

3.Respublikamızda heyvandarlıq təsərrüfatının inkişafı gün xammalının daha da çoxaldılmasına səbəb olur. Bu xammal ucuz qiymətlə xarici ölkələrə ixrac edilir və baha qiymətlə emal edilərək respublikaya qaytarılır. Demək olar ki, respublikamızın gün emalı sahəsində böyük təcrübəsi olmuşdur ki, hətta hazır gün materialları digər keçmiş respublikalara ixrac edilirdi. Yaxşı olardı ki, hazırda pərakəndə halında olangon emalı sexləri yenidən birləşdirilib iri gün zavodu istehsalına çevrilisin.

4.Son dövrlərdə respublikamızın istehlak bazarına müxtəlif növlərəd materiallar, yarımfabrikatlar, o cümlədən təbii göndən hazırlanan mallar daxil olur ki, bunların tərkibi, quruluşu və xassələrinin öyrənilməsi tələb olunur. Bunun üçün yüksək standartlara cavab verən akkreditivləşdirilmiş laboratoriyaların yaradılması da məqsədəuyğundur.

5.Respublikamızda bir neçə texniki yönümlü universitetlərin fəaliyyət göstərməsini nəzərə alaraq gön-ayaqqabı sahəsi ilə məşğul olan yüksək ixtisaslı mütəxəsislərin hazırlanmasını da məqsədəuyğun hesab edirik.

6.Gön ayaqqabılarının geyilməyə qarşı davamlılığının təmin olunmasında konstruksiyanın, formanın, ayaqqabı detalları üçün sərf edilən materialların növü, xassələri də xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan model ayaqqabıların altına işlədilən materialla üzlük detalların birləşdirilməsi texnologiyasının düzgün seçilməsi də məqsədəuyğundur.

7.Model ayaqqabıların istehsalında xarici görkəmcə hamar, təbii mereyalı, elastiki gönlərin istifadəsi onun estetik keyfiyyətinin formalasdırılmasında həllədici əhəmiyyətə malik olması obyektiv amillərdəndir. Şəxsi müşahidələr zamanıbu deyilənlərin əksini gördük. Yaxşı olardı ki, bu barədə ticarət müəssisəsinin rəhbərliyi mal göndərən təşkilatlara səmərəli təkliflər versinlər.

## ӘДӘВІYYAT

- 1.Həsənov Ə.P., Həsənov A.H., Abbasov V.M. Gön-ayaqqabı və xəz malları əmtəəşünaslığı. “Maarif”, Bakı, 1999.
- 2.Голубяткина А.Т., Житцова Г.В. и др. Исследование непродовольственных товаров. М, 1982.
- 3.Həsənov Ə.P., Həsənov N.N., Vəliməmmədov C.M., Osmanov T.R. Gön-ayaqqabı malları əmtəəşünaslığı. Bakı, “Maarif”, 1984.
- 4.Кедран Е.А. и др. Товароведение обувных товаров. М, 1976 г.
- 5.Павлин А.В., Мирошников Е.А. Товароведение обувных товаров. М, Экономика, 1983г.
- 6.Страхов И.П. и др. Химия и технология кожи и меха. М, «Легкая индустрия», 1970.
- 7.Закатова Н.Д. , Черников Н.Н. Исследование износа подошвенной кожи. Научно-исследовательные труды ЦНИКП № 18, М, Тулегпром, 1950.
- 8.Михайлов А.Н.. Химия дубящих веществ и процессов дубления. М, 1958г.
- 9.Кутянини Г.И., Каримов К.Т. Влияние дубление на топографических изменчивость показателя износостойкости подошвенной кож. «Кожевенно-обувная пром-ств», 1961, № 7.
10. Страхов И.П., Санкин Л.Б., Куцади Д.А. Дубление и наполнение кож полимерами. М, «Легкая индустрия», 1967.
11. Платунов К.М., Бачтияров И.К. Работа подошва в обуви. Сб.трудов ЦНИКП, т.2. вып.1, Газлекпром, 1936.
12. Vəliməmmədov və başqaları. Qeyri-ərzaq mallarının laboratoriya tədqiqatı. II hissə. Bakı 2005-ci il.
- 13.Кутягин Г.И. Исследование физико-механических свойств кожи. М, Гизлекпром, 1956г.
14. Кутягин Г.И. Исследование физико-механических свойств кожи в связи с изменениями в ее внутренней структуре. Докторская диссертация. М, 1953г.

- 15.Контроль качества кожи. Перевод с английского языка.Том 4. Из-во «Легкая индустрия»,М, 1968г.
16. Hodus, H.Z. and stabbings., J.Am Geather Chremists Assos., 50, 40, 12 (1945).
- 17.Кутягин Г.И. и Уруджев Р.С. Термостойкость и изностойкость кожи. М, «Легкая индустрия», 1973 г.
- 18.Уруджев Р.С. и Кутягин Г.И. Зависимость показателей термостойкости сухой кожи от условий испытания. «Известия вузов. Технология легкой промышленности». № 1, 1964г.
19. Уруджев Р.С. Исследование термостойкости кожи. Кондидатская диссертация М, 1965г.
20. Голубятникова А.Т. и др. Новый показатель термостойкости и степени продубленности кожи. «Кожевенно-обувная промышленность» № 12, 1968г.
- 21.Любич М.Г. Обувное материоловедение. Гизлегпром, 1957г.
- 22.Любич М.Г. Обувное материоловедение. Издание 2-е переработанное и дополнение. Изд. «Легкая индустрия», М, 1970г.
- 23.Любич М.Г. Товароведение обуви. Изд. «Экономика», 1966г.
- 24.Любич М.Г. Свойства обуви. Изд. ««Легкая индустрия», 1«Легкая индустрия»,969г.
- 25.Михеева Е.Я., Скворцова Л.А. О показателях, применяемых для оценки водостойкости кож для верха обуви. Научно-исследовательские труды ЦНИИКП, сб. 35, Изд. «Легкая индустрия», М, 1966г.
- 26.Михеева Е.Я., Закатова Н.Д. Метод оценки водопромокаемости материалов для верха обуви. Научно-исследовательские труды ЦНИИКП, сб. 27. Гизлегпром, 1957г.
- 27.Кутягин Г.И., Уруджев Р.С. О влияние влаги на термостойкость кожи. «Кожевенно-обувная промышленность» № 11, 1964г.
- 28.Уруджев Р.С., Кутягин Г.И. Влияние жириющих веществ на термостойкость хромовой кожи. Сб. Научных трудов по товароведение промышленных товаров. ЗИСТ, выпуск 1, М, 1967г.

29. Кутягин Г.И. Связь между упругостью и температурой сваривания кожи. ДАН СССР, 1949г. 15, № 3.
30. Кутягин Г.И., Голубятникова А.Т. Зависимость модуля упругости и термостойкости хромовой кожи от степени сжатия структуры. ДАН СССР, 1969г.
31. Голубятникова А.Т., Кутягин Г.И. Розогрев кожи в процессе многократных деформаций. «Кожевенная промышленность», № 1. 1969г.
32. Зыбин Ю.П. Конструирование изделий из кожи. М, Гизлэгпром, 1963г.
33. Энциклопедия современной техники. Конструкционные материалы. Изд. «Советская энциклопедия», 1965г.
34. Левенко П.И. Химические и физико-химические показатели кожи и их значение для улучшения качества продукции. Изд. НТО, Легпром, 1959г.
35. Ульяницкий В.А., Платунов К.М. О практической деформации кожи для верха тобуви. «Известия вузов. Технология легкой промышленности» № 4, 1966г.
36. Любич М.Т. Деформация заготовок при обтяжке и загтяжке. «Вестник кожевенно-обувных промышленности и торговли», 1930г.
37. Куприянова М.П. Деформационные свойства кожи для верха обуви. Изд. «Легкая индустрия», М, 1969г.
38. Зыбин Ю.П. Механические свойства кожи по диагонали «Кожевенно-обувная промышленность», 1940г.
39. Зыбин Ю.П. Формирование кожи растяжением. Научные труды МТИЛП, сб2, Гизлэгпром, 1941г.
40. Закатова Н.Д., Михеева Е.А. Эксплуатационные свойства обувных материалов и деталей. Изд. «Легкая индустрия», М, 1966г.
41. Кутягин Г.И. К вопросу о носкости подшвейной кожи. «Легкая индустрия», М, 1999г.
42. Кутягин Г.И. О термофлюидационном характере разрушения подошв при эксплуатации обуви. «Кожевенно-обувная промышленность» № 1, 1968г.

43. Зайдес А.П. Структура коллагена и ее изменения при обработках. М, Ростехиздат, 1960г.

44. Кутягин Г.И. О связи между изностойкостью и термостойкостью кожи как природного полимерного материала ДАН СССР, 1964г. 156, № 6.

**Экспертиза влияния сырьевых материалов, на  
потребительских свойств применяемых при изготовления  
мужской модельной обуви**

**Расулова Улкар Джавид кызы**

**Резюме**

В настоящей магистерской диссертации рассмотрены некоторых физико-механические свойства натуральных кож для производства мужском модельной обуви. Были выявлены, что качество готовой модельной обуви. Неразрывно связано с основными свойствами кожевенных полуфабрикатов.

**Male models used in the production of raw materials to finisted goods  
examination of the impact on consumer properties of shoes**

**Resulova Ulker Cavid**

**Summary**

The current master thesis in mechanical properties of natural leather used in th manufacture of shoes were given the results of the examination of several male model. It was found that male model depends on the properties of the half-finished leather shoes quality indicators.